

“Alma-Ata məntiqi” və Bakı – İrəvan münasibətlərinin nizamlanması üçün əsas(sızlıq)

Ermənistan parlamentinin Xarici əlaqələr üzrə daimi komissiyası Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyaların birləşməsi haqqında əsasnamə layihəsini müzakirə edib və bəyənib.

Qalır sənədin parlament tərəfindən ratifikasiyası. Mösləhət Ermənistanda müzakirə predmetinə çevriləməkdədir. Bununla əlaqədar müxtəlif baxışlar olsa da, onların hamisən diqqət yetirmək niyyətində deyilik. Mövzumuz Ermənistanda parlamentin spikeri Alen Simonyanın dedikləri, müsəyyən mənədə, ham də demədikləri barədədir.

(ardı 5-ci səhifədə)



Xalq qəzeti

Nö 232 (30636) 22 oktyabr 2024-cü il, çərşənbə axşamı

Xalqın qəzeti!

Gündəlik ictimai-siyasi qəzet

1919-cu ildən çıxır | Təsisçi: Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi və qəzeti redaksiya heyəti

Bakı konfransının gündəliyi açıqlanıb



Səhifə ➔ 8

ABŞ Azərbaycan ilə Ermənistan arasında sülhə dəstək verməyə hazırlıdır

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə



Hörmətli cənab Prezident!

İki ölkə arasında münasibətlərin normallaşdırılmasına xidmət edəcək sülhə sazişinin yekunlaşdırılması istiqamətində ölkənin və Ermənistannın əldə etdiyi davamlı tərəqqidən məmənunam. Sizi əmin etmək istəyirəm ki, ABŞ əsrlər boyu dəvam edən münasiqəsənətən nəhayət son qoyaq Azərbaycan ilə Ermənistən arasında dayanıqlı və ləyakətli sülhün əldə edilməsinə dəstək verməyə hazırlıdır.

Sülh sazişini Azərbaycanın suverenitəyini və ərazi bütövlüyünün tömən edilməsi ilə yanaşı, bütün regionu transformasiya edəcək, Avropa və Mərkəzi Asiya arasındada daha çox təcərrüət, sərməyə qoyuluşuna və bağlılığı xidmət göstərəcək. Dünyanın diqqəti COP29 ilə bağlı Bakıya yönəldiyi bir vaxtda global etimaiyyətə sülhə sadıqlıqlınızı nümayiş etdirmək üçün məsilsiz imkana maliksınız. Bildiyiniz kimi, sülh sazişinin razılıqlı olmamış bəndlərinə dair işin yekunlaşdırılması hər iki tərəfdən

kreativlik və güzəşt tələb edəcək. Lakin əminəm ki, bu imkandan yarananmağə davam edəcəksiniz. Mən Sizi cari ildə sazişini yekunlaşdırıbmaga dəvət edirim.

Bu məsələyə dəstək verməyə sadıq olduğumu bildirmək istəyirəm. Mənim administrasiyanı sülh yol açacaq casarətli təşəbbüslerin irəli sürülməsinə həsrdir.

Xahişimlə xüsusi köməkçim, Avropa üzrə baş direktör Maykl Karpenter atmağa hazır olduğumuz müəyyən addımlarla bağlı Sizi məlumatlaşdıracaq və Ermənistən müzakirələrə dair Sizin mövqeyinizi öyrənəcək.

Hörmətə,

Cəf BAYDEN,
Amerika Birləşmiş Ştatlarının
Prezidenti

Azərbaycan Şimal–Cənub Dəhlizinin aparıcı ölkəsidir



Səhifə ➔ 7

Tərbiyəçi-müəllimlərin bilik-bacarıq sınağı



Səhifə ➔ 10

Ermənistanın Azərbaycana ərazi iddiası sülhə maneədir

Prezident İlham Əliyev ABŞ Prezidentinin xüsusi köməkçisini qəbul edib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 21-də ABŞ Prezidentinin xüsusi köməkçisi və Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Maykl Carpenteri qəbul edib.

(ardı 2-ci səhifədə)

Naxçıvana yol... İran amili

Ermənistan üçün dalan və Qərbin marağı



Xarici işlər naziri Ceyhun Bayramov “3+3” regional məşvərə formatının oktyabrın 18-də İstanbulda keçirilmiş görüşü zamanı ölkəmizin bölgə dövlətləri ilə qarşılıqlı hörmət, maraqlar balansı və legitim təhlükəsizlik narahəthləri nəzəra alınmaqla, qarşılıqlı faydalı əməkdaşlıq etdiyini, bunun nəticəsində Bakı–Tbilisi–Qars, Şimal–Cənub dəhlizi kimi bir sira regional, habelə, global əhəmiyyətli təşəbbüsərin reallaşdırıldığını deyərk, əlavə edib ki, Azərbaycan birgə layihələrin Naxçıvana dəhət etməsinə, xüsusilə İran ərazisindən keçərək, Şərqi Zəngəzur iqtisadi rayonumuz ilə muxtar respublikani birləşdirən kommunikasiyaların tezliklə tamamlanmasına ümidiyerdir. Deməli, Naxçıvana yol məsələsində Ermənistan ərazisi gündəlikdən çıxıb. Yazımız bu barədədir. Əlbəttə, məsələ ilə bağlı digər məqamları da diqqətə catdıracaqı.

Ermənistənın baş naziri Nikol Paşinyanın bir müddət avval MDB Dövlət Başçılıarı Şurasının Moskvadə keçirilmiş iclasındaki çıxışında bildirmişdi ki, ölkəsi Naxçıvana yol baxımından İranın Azərbaycana təklif etdiyi şərtlərə oxşar şərtlərin təminatına hazırlıdır. Paşinyan, hətta, onu da demədi ki, İrəvan Ermənistən

yurisdiksiyası nəzərə alınmaqla, Naxçıvana yolda gömrük və sərhəd nəzarətinin daha sadələşdirilmiş mexanizmlərlə tətbiqinə razıdır. Görünür, Nikol, obraklı desək, qatarın ölkəsindən yan keçəcəyinin fərqli nə varib. Belə də olmalıdır. Çünkü keçmişdə yaşınanlar, yəni, erməni millitətilərinin ötən əsrin 80-ci illərinin

sonu – 90-ci illərinin əvvəllərində Naxçıvana gedən qatarları daşa basmaları, otuz il ərzində sürmüs işğal, həmcinin 2020-ci ildən bəri İrəvanın ipo-sapa yatırımları hərəkətləri, sülhdən əzəq dəvərənləri var. Paşinyan iqtidarı ötən müddətdə səmimiyyət quruculuğu baxımından heç bir iş görməyib, daim destruktiv mövqə tutub və yenə əvvəlki “amplasımdadır”. Bu səbəbdən Bakı İrəvanın təminatlarına etibar etmir və etməkdən qağıldır.

Qeyd edək ki, Naxçıvana yolun İran ərazisindən keçməsi məsələsi əvvəller də gündəmə gəlməmişdi. İlk dəfə 2022-ci il martın 11-də Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyaset məsələləri şöbəsinin müdürü Hikmət Hacıyev Azərbaycan Respublikası hökuməti arasında İran İsləm Respublikası hökuməti arasında İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlandırmaların yaradılması haqqında Anlaşma Memorandumunun imzalandığını diqqətə catdırıb, bunu tarixi hadisə kimi dəyərləndirmişdi: “Anlaşma memorandumunun imzalanması Azərbaycan ilə İran arasında diplomatik əlaqələrin yaradılmasına 30 illiyinə təsadif edir. Bu layihənin gerçəkləşməsindən Azərbaycan ilə İran arasında 30 il ərzində qurulmuş dostluq, qarşılıqlı etimad və yaxın qonşuluq münasibətləri mühüm rol oynayır. Əminlik ki, yeni döhlət regional əməkdaşlıq, inkişaf və region xalqlarının rifahı, iqtisadi-ticarət əlaqələrinin genişlənməsi üçün əl-verişli imkanlar açacaq”.

(ardı 3-cü səhifədə)

BRICS – Azərbaycanın strateji siyasetinin yeni vektoru

Səhifə ➔ 5

Ermənistanın Azərbaycana ərazi iddiası sülhə maneədir

(əvvəl 1-ci səhifədə)

Maykl Carpenter qəbul görə təşəkkürünü bildirdi və ABŞ Prezidenti Cozef Baydenin məktubunu dövlətimizin başçısına təqdim etdi. O, ABŞ-in Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tezliklə imzalanmasını dəstəklədiyi vurğulayaraq, sülh müqaviləsinin imzalanması üçün hazırkı şəraitdə tarixi imkanları olduğunu dedi.

Sülh müqaviləsinin imzalanması ilə regional əməkdaşlıq üçün geniş imkanların yaranacağımı vurgulayan qonaq bildirdi ki, ABŞ-in bu prosesin irəli aparılması qəti dəstəyi var.

Sülh müqaviləsinin və onun əsasını təşkil edən beş prinsipin təşəbbüsünün möhz Azərbaycan olduğunu deyən dövlətimizin başçısı vurğuladı ki, ölkəmiz regional sülh gündəliyini dəstəkləyir. Prezident İlham Əliyev qeyd etdi ki, Ermənistanın sülh müqaviləsinin mətni üzrə son təkliflərinin 70 gündən sonra göndərməsi bu ölkənin prosesin irəli aparılması niyyəti ilə bağlı müyyən sular doğurur. Ermənistanın konstitusional əsasda Azərbaycana qarşı ərazi iddialarının sülh müqaviləsinin imzalanması yolunda başlıca maneə olduğunu



bildirən Prezident İlham Əliyev ölkəmizin prosesin irəli aparılması üçün bundan sonra da qəti addımları davam etdirəcəyini vurğuladı.

Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli gündəliyə aid olan məsələlər barədə də fikir mübadiləsi aparıldı.

Milli Məclis sədrinin Türkiyənin ölkəmizdəki səfiri ilə görüşü



Milli Məclisin sədri Sahibə Qafarova Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağı ilə görüşü.

Azərbaycan və Türkiyə arasında dostluq və əməkdaşlıq münasibətlərinin "Bir millet, iki dövlət" şəhərə əsaslanaraq, uğurla

inkıfət etdiyi deyən Milli Məclisin sədri Sahibə Qafarova ölkələrimiz və xalqlarımızın həm şad, həm də çətin günlərdə hər

zaman birlidə olduğunu vurğulayıb.

S.Qafarova deyib ki, bu gün Azərbaycan və Türkiyə arasında mövcud olan əməkdaşlıq münasibətlərinə qısqanlıqla yanaşanlar var. Həmçinin bəzi dairələr Azərbaycana və Türkiyəyə qarşı təzyiqlər göstərməyə, onların müstəqil, milli maraqlarə səykonan siyasetlərinə təsir etməyə cəhd göstərir.

S.Qafarova TBMM sədri ilə bir neçə gün önce keçirdiyi görüşü məmənunluqla xatırlayaraq, görüşdə gündəlikdə duran məsələlər haqqında səmərəli müzakirələrin aparıldığından bildirib.

Görüşdə Azərbaycan və Türkiyənin bir çox beynəlxalq təşkilatlarda olduğu kimi, Türk Dövlətləri Təşkilatında uğurla əməkdaşlıq etdiyi qeyd olunaraq, parlamentlərimizdə TürkPA çərçivəsində bə istiqamətə fəaliyyətini davam etdiridiyi bildirilib.

XQ

Cenevrədə gender bərabərliyi konfransı



Oktyabrın 21-də Cenevrədə BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının və BMT-nin Gender Bərabərliyi və Qadınların Səlahiyyətlərinin Gücləndirilməsi üzrə Agentliyinin birgə təşkilatçılığı ilə "Avropa İqtisadi Komissiyası regionunda gender bərabərliyinin sürətləndirilməsi üçün Pekin öhdəliklərinin 30 ilinə nəzər salınması" mövzusunda beynəlxalq konfrans işə başlayıb.

İkiqünlük konfransda Azərbaycan Aılə, Qadın, və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.

Konfrans çərçivəsində əvvəlcə "15 oktyabr - Beynəlxalq Kənd Qadınları Günü və "Pekin+30" regional baxış görüşü" çərçivəsində Azərbaycanın daimi nümayəndəliyinin təşkilatçılığı ilə "Hökumətin rəqəmsal transformasiyası vasitəsilə kənd qadınlarının iqtisadi əsərliyətlərinin artırılması" mövzusunda yənətdən keçirilib. Tədbirin moderatoru - BMT Qadınlar Təşkilatının Cenevrədəki Nümayəndəlik ofisini rəhbəri Adriana Quinones mühüm mövzuya həsr olunan tədbirin təşkilinə görə Azərbaycana təşəkkür edib.

Bahar Muradova çıxış edərkən Pekin Böyanınasının 12 kritik sahəsinə sadıq qaldığını vurgulayan komitə sadri ölkəmizdə 15-29 yaşlılar arasında kənd təsərrüfatında çalışın işçi qüvvəsinin 44,8 faizini qadınların təşkil etdiyi deyib. Bildirib ki, şəhərimizin 46 faizinin kənd yərlərində yaşadığını nəzərən möhkəmət bəsərdən təsərrüfatı ilə qadın Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu yaradılıb.

XQ

Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu yaradılıb

Qərbi Azərbaycan İcması
Milli Məclisin sədri Sahibə Qafarova müraciət ünvanlaşdırıb.

Məktubda Milli Məclisə Qərbi Azərbaycana qayıdış məsələləri üzrə qurumun yaradılması təklifi irəli sürülür. Qeyd olunub ki, parlamentdə belə bir qurumun yaradılması, ilk növbədə, sözügedən məsələ ilə bağlı ölkədəki konsensusu nümayiş etdirəcək, həmçinin Qərbi Azərbaycana məsələnin qanunvericilik aspektləri ilə yanaşı, parlament diplomatiyası xətti ilə də effektiv şəkildə davam etdirilməsinə imkan verəcək.

Bütün bunları nəzərə alaraq, Milli Məclisin sədri Sahibə Qafarovanın soranıcamına əsasən, Qərbi azərbaycanlıların doğma təpaşqlarına qayıtmak hüququnun gerçəkləşməsindən dəstək vermək məqsədilə parlamentdə deputat Əziz Əlşəkborovun rəhbərliyi ilə Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu yaradılıb.

XQ

TÜRKSOY-un Aşqabad layihələri

Türkmənistən paytaxtında
TÜRKSOY-un II Beynəlxalq Teatr Festivalı çərçivəsindən üzv ölkələrin rəssamlarının əsərlərinin nümayisi etdirildi.

Sərgidə Azərbaycan, Qazaxistən, Türkmenistən, Qırğızistən və Özbəkistən rəssamlarının Türk dönyəsinin tarixini, adət-ənənələrini və qadın abidələrini aks etdirən tablolar nümayişi etdirilib. Ziyarətçilər 3 gün ərzində türk ölkələrindən olan 21 rəssamin əsərləri ilə tanış olublar, firça ustaları sərgi məskənində rəsmlər çəkiblər.

Aşqabadda türk dövlətlərinin təşkilatlarının iştirakı ilə başa çatan TÜRKSOY-un II Beynəlxalq Teatr Festivalı da əlamətdar hadisə olub. Bundan başqa, Türkmenistən paytaxtında keçirilən TÜRKSOY Yazıçılar Birliyinin topantısında Türk dönyəsinin yazıçı və şairləri arasında əlaqələrin möhkəmləndirilməsi, habelə klassiklərin və müasir ədibləyiblərin yubileylerinin keçirilməsi məsələləri müzakirə edilib.

XQ

S.M.Qasimovun Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılması haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Sultan Məhəmməd oğlu Qasimov Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılsın.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 oktyabr 2024-cü il

Naxçıvan MR Ali Məclisinin icası

Dünen Naxçıvan Muxtar Respublikası Ali Məclisinin payız sessiyasında növbəti plenar icası keçirilib.



Ali Məclis sədrinin birinci müavini Baxtiyar Məmmədov iclasın gündəliyinə iki məsələnin - "Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında" Naxçıvan Muxtar Respublikasının Qanununda döyişiklik edilməsi barədə Qanun layihəsi (bircinci oxunuş) və "Normativ hüquqi aktlar haqqında" Naxçıvan Muxtar Respublikasının Qanununda döyişiklik edilməsi barədə Qanun layihəsinin müzakirəsinin daxil edildiyini bildirib.

Birinci məsələ ilə bağlı Hüquq siyaseti komitəsinin sədri Əjdər Əliyev məlumat verib, komitənin rəyini diqqətli çatdırıb. İqtisadi siyaset komitəsinin sədri Emin Şıxəliyev, Humanitar siyaset komitəsinin sədri Ülkər Bayramova, Sosial siyaset ko-

mitəsinin sədri Nuray Əliyeva və İqtisadi siyaset komitəsinin üzvü Pərvin Nəcəfov məvəfiq qanuna təklif edilmiş döyişikliklərin əhəmiyyətini vurgulayıblar.

Sonra qanun birinci oxunuşda qəbul edilib.

"Normativ hüquqi aktlar haqqında" Naxçıvan Muxtar Respublikasının Qanununda döyişiklik edilməsi barədə Qanun layihəsinin müzakirəsi barədə Hüquq siyaseti komitəsinin sədri Əjdər Əliyev məlumat verib, qanun səsənəyolaraq qəbul olunub.

Bununla da 7-ci çağrı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin payız sessiyasının icası başa çatıb.

XQ

ABŞ Prezidentinin xüsusi köməkçisi XİN-də



Oktyabrın 21-də xarici işlər naziri Ceyhun Bayramov ABŞ Prezidentinin xüsusi köməkçisi və Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Maykl Carpenterin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli və regional məsələlər, habelə Azərbaycanla Ermanistan arasında normallaşma və sülh sazişi üzrə aparılan proses, eləcə də sonuncu İstanbul görüşü barədə qarşı tarşo məlumat verib. Sülh sazişi üzrə danışlıqlardan əhəmiyyətli irliləyişə baxmayaq, yəkin sülh sazişinin imzalanmasına on ciddi maneənin başda Ermanistan konstitusiyası olmaqla, bu ölkənin bir səra hüquqi və siyasi sənədlərində Azərbaycana qarşı ərazi iddialarının davam etməsi olduğunu vurgulayıb.

Görüş zamanı Ceyhun Bayramov Azərbaycanla Ermənistan arasında normallaşma və sülh sazişi üzrə aparılan proses, eləcə də sonuncu İstanbul görüşü barədə qarşı tarşo məlumat verib. Sülh sazişi üzrə danışlıqlardan əhəmiyyətli irliləyişə baxmayaq, yəkin sülh sazişinin imzalanmasına on ciddi maneənin başda Ermanistan konstitusiyası olmaqla, bu ölkənin bir səra hüquqi və siyasi sənədlərində Azərbaycana qarşı ərazi iddialarının davam etməsi olduğunu vurgulayıb.

XQ

Azərbaycan–Belçika siyasi məsləhətləşmələri

Oktyabrın 21-də Bakıda Azərbaycan Respublikası və Belçika Krallığının Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti icası keçirilib.

Azərbaycanın nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Belçikanın nümayəndə heyətinə isə Xarici İşlər Nazirliyinin ikitərəfli məsələlər üzrə baş direktoru Jeroen Kooremən rəhbərlik edib.

İqtisadi sahədə əlaqələrin inkişafı üçün ticarət dövriyyəsinin artırılması, enerji, nəqliyyat, yüksək texnologiyalar sahəsində əməkdaşlıq imkanlarından faydalamağın əhəmiyyəti vurgulanıb, habelə ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilən strateji enerji və nəqliyyat layihələri ilə bağlı müzakirələr aparılıb.

XQ



Naxçıvana yol... İran amili

onun təhlükəsizliyi üçün “3+3” formatının (Azərbaycan – Ermənistan – Türkiyə – Rusiya – İran) prioritet olduğunu bir daha təsdiqləyir.” *

ABŞ-nin Ceyms O’Brayn dili ilə Naxçıvana yolu İran ərazisindən keçməsinə sərt reaksiyasına on layiqli cavabı issa Prezident İlham Əliyevin özü vermişdi. Dövlətimizin başçısı 2024-cü il yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində bunları bildirmişdi: “Amerika Dövlət Departamenti rəhbərinin mütəvini də bir anlaşılmaz açıqlama vermişdi ki, ya Ermənistandan keçəcək, ya da ki, biz imkan verməyəcəyik. Yaxşı, biz buna üç ildir deyirik ki, bu, Ermanistandan keçsin, Ermənistən imkan vermir. İndi də bizi ittiham edirlər ki, biz başqa yol seçirik. Yəni, siz şərait yaradın Ermənistən ərazisindən keçsin, Məhri ərazisindən keçsin, mədəniyyim şəhərlərə, onda digər variantı ehtiyac qalmayacaq. Yoxsa, bəzən anlaşılan deyil. Bu gün Azərbaycanın asas hissəsi ilə Naxçıvan arasında əlaqə yənə də İran ərazisindən həyata keçirilir. Niyə buna etiraz edilmiş, məhz Mehri hissəsinə etiraz edilmiş? Ermənistən-İran ticarəti gündən-günə artır, çıxışları. İran Qəribi Zəngəzurda konsulluq açıb. Niyə bəzən deyərlər heç bir sual yaratır? Yəni, bəzən mənşət və cəfəng açıqlamalar heç kimə şərəf gətirmir və “biz buna imkan verməyəcəyik” deyəndə, – man artıq bunu demişəm, – Amerika nəzərdə tutur, necə imkan verməyəcək? Gələcək Zəngəzurda bəzən qoymaç, ya Zəngilanda bir qoşun yerləşdirəcək, ya İran ərazisində? Necə imkan verməyəcək? Bu, bizim suveren işimizdir.” *

Yeri gölmüşkən, Azərbaycanın Naxçıvana yolu məsələsində İranı şəhəsi kollektiv Qəribi hiddətlərə qarşılaşmışdır. ABŞ Dövlət katibinin köməkçisi Ceyms O’Brayn 2023-cü ilin noyabrında Birləşmiş Ştatlardan Nümayandalar Parlamentosunun Xarici İşlər Komitəsinin Avropana üzrə al komitəsinin diñəmlərindən ölkəmizdən qorşunların yolverilməz olduğunu vurgulamış və Birləşmiş Ştatlardan buna qarşı çıxışına dair eyhamlar səsləndirmişdi. Azərbaycan Xarici İşlər Nazirliyi amerikalı diplomatın bayanatına cavab olaraq bildirmişdi ki, regiona aidiyatı olmayan ABŞ öz addımları ilə bölgə ölkələrinin nəqliyyat təhlükəsizliyi səylərinə zərba vurur: “Qonşu dövlətlərə kommunikasiya xətlərinin əsaslı qaydasının razılışdırılması, o cümlədən İranla Naxçıvan Muxtar Respublikasına marşrutla bağlı müqavilə Azərbaycanın suveren hüququnu bilməri. Orta dəhliz yenliqlər ortaya çıxarırlar.” *

Azərbaycanın Naxçıvana yolu özü üçün prioritetliyini açıqlamasında iki başlıca məqam var. Birinci məqamı H. Hacıyevin də aqıqladığı kimi, Naxçıvanın blokadasına son qoymasıdır. İkinci məqam isə sözügedən yolu mühüm nəqliyyat və kommunikasiya habi baxımdan önəmdir. İravan və havadarları “Dünyanın kəsişməsi” ideyəsi ilə Ermənistən global tranzitini episentrinə çevirməyi düşünür. Məqsəd aydın - Qəribi mənəvi avantürizmini diri saxlamaq niyəti güdür. Bunun

dumunu xatırlatmışdı. “Biz son üç ildə (Ermənistənə - red.) müzakirə apardıq, noticia olmadı. Ona görə də Ermənistən müzakirə etməli, bunun nə darəcədə effektiv olduğunu düşününlərdir. Azərbaycanın da B planı var idi. Bu plan ondan ibarətdir ki, İran ərazisindən keçərək nəqliyyat əlaqələri qurulur. Artıq İran və Azərbaycan arasındakı hökumətlərarası sonndlər imzalanıb”, - deyən H. Hacıyev əlavə etmişdi ki, Qars - İğdır dəmir yoluun qurulması üçün Türkiyə ilə əlaqələr davam edir: “Bununla da regionumuz ətrafında dairəvi dəmir yolu xətti qurulmuş olacaq. Ancaq Ermanistən son üç ildə bu xəttin salınması üçün heç bir addım atmadı. Biz də sona qədər gözəyə bilmərik. Orta dəhliz yenliqlər ortaya çıxarırlar.” *

Yeri gölmüşkən, Azərbaycanın Naxçıvana yolu məsələsində İranı şəhəsi kollektiv Qəribi hiddətlərə qarşılaşmışdır. ABŞ Dövlət katibinin köməkçisi Ceyms O’Brayn 2023-cü ilin noyabrında Birləşmiş Ştatlardan Nümayandalar Parlamentosunun Xarici İşlər Komitəsinin Avropana üzrə al komitəsinin diñəmlərindən ölkəmizdən qorşunların yolverilməz olduğunu vurgulamış və Birləşmiş Ştatlardan buna qarşı çıxışına dair eyhamlar səsləndirmişdi. Azərbaycan Xarici İşlər Nazirliyi amerikalı diplomatın bayanatına cavab olaraq bildirmişdi ki, regiona aidiyatı olmayan ABŞ öz addımları ilə bölgə ölkələrinin nəqliyyat təhlükəsizliyi səylərinə zərba vurur: “Qonşu dövlətlərə kommunikasiya xətlərinin əsaslı qaydasının razılışdırılması, o cümlədən İranla Naxçıvan Muxtar Respublikasına marşrutla bağlı müqavilə Azərbaycanın suveren hüququnu bilməri. Orta dəhliz yenliqlər ortaya çıxarırlar.” *

Azərbaycanın Naxçıvana yolu özü üçün prioritetliyini açıqlamasında iki başlıca məqam var. Birinci məqamı H. Hacıyevin də aqıqladığı kimi, Naxçıvanın blokadasına son qoymasıdır. İkinci məqam isə sözügedən yolu mühüm nəqliyyat və kommunikasiya habi baxımdan önəmdir. İravan və havadarları “Dünyanın kəsişməsi” ideyəsi ilə Ermənistən global tranzitini episentrinə çevirməyi düşünür. Məqsəd aydın - Qəribi mənəvi avantürizmini diri saxlamaq niyəti güdür. Bunun

dumunu xatırlatmışdı. “Biz son üç ildə (Ermənistənə - red.) müzakirə apardıq, noticia olmadı. Ona görə də Ermənistən müzakirə etməli, bunun nə darəcədə effektiv olduğunu düşününlərdir. Azərbaycanın da B planı var idi. Bu plan ondan ibarətdir ki, İran ərazisindən keçərək nəqliyyat əlaqələri qurulur. Artıq İran və Azərbaycan arasındakı hökumətlərarası sonndlər imzalanıb”, - deyən H. Hacıyev əlavə etmişdi ki, Qars - İğdır dəmir yoluun qurulması üçün Türkiyə ilə əlaqələr davam edir: “Bununla da regionumuz ətrafında dairəvi dəmir yolu xətti qurulmuş olacaq. Ancaq Ermanistən son üç ildə bu xəttin salınması üçün heç bir addım atmadı. Biz də sona qədər gözəyə bilmərik. Orta dəhliz yenliqlər ortaya çıxarırlar.” *

Yeri gölmüşkən, Azərbaycanın Naxçıvana yolu məsələsində İranı şəhəsi kollektiv Qəribi hiddətlərə qarşılaşmışdır. ABŞ Dövlət katibinin köməkçisi Ceyms O’Brayn 2023-cü ilin noyabrında Birləşmiş Ştatlardan Nümayandalar Parlemosunun Xarici İşlər Komitəsinin Avropana üzrə al komitəsinin diñəmlərindən ölkəmizdən qorşunların yolverilməz olduğunu vurgulamış və Birləşmiş Ştatlardan buna qarşı çıxışına dair eyhamlar səsləndirmişdi. Azərbaycan Xarici İşlər Nazirliyi amerikalı diplomatın bayanatına cavab olaraq bildirmişdi ki, regiona aidiyatı olmayan ABŞ öz addımları ilə bölgə ölkələrinin nəqliyyat təhlükəsizliyi səylərinə zərba vurur: “Qonşu dövlətlərə kommunikasiya xətlərinin əsaslı qaydasının razılışdırılması, o cümlədən İranla Naxçıvan Muxtar Respublikasına marşrutla bağlı müqavilə Azərbaycanın suveren hüququnu bilməri. Orta dəhliz yenliqlər ortaya çıxarırlar.” *

Azərbaycanın Naxçıvana yolu özü üçün prioritetliyini açıqlamasında iki başlıca məqam var. Birinci məqamı H. Hacıyevin də aqıqladığı kimi, Naxçıvanın blokadasına son qoymasıdır. İkinci məqam isə sözügedən yolu mühüm nəqliyyat və kommunikasiya habi baxımdan önəmdir. İravan və havadarları “Dünyanın kəsişməsi” ideyəsi ilə Ermənistən global tranzitini episentrinə çevirməyi düşünür. Məqsəd aydın - Qəribi mənəvi avantürizmini diri saxlamaq niyəti güdür. Bunun

dumunu xatırlatmışdı. “Biz son üç ildə (Ermənistənə - red.) müzakirə apardıq, noticia olmadı. Ona görə də Ermənistən müzakirə etməli, bunun nə darəcədə effektiv olduğunu düşününlərdir. Azərbaycanın da B planı var idi. Bu plan ondan ibarətdir ki, İran ərazisindən keçərək nəqliyyat əlaqələri qurulur. Artıq İran və Azərbaycan arasındakı hökumətlərarası sonndlər imzalanıb”, - deyən H. Hacıyev əlavə etmişdi ki, Qars - İğdır dəmir yoluun qurulması üçün Türkiyə ilə əlaqələr davam edir: “Bununla da regionumuz ətrafında dairəvi dəmir yolu xətti qurulmuş olacaq. Ancaq Ermanistən son üç ildə bu xəttin salınması üçün heç bir addım atmadı. Biz də sona qədər gözəyə bilmərik. Orta dəhliz yenliqlər ortaya çıxarırlar.” *

Yeri gölmüşkən, Azərbaycanın Naxçıvana yolu məsələsində İranı şəhəsi kollektiv Qəribi hiddətlərə qarşılaşmışdır. ABŞ Dövlət katibinin köməkçisi Ceyms O’Brayn 2023-cü ilin noyabrında Birləşmiş Ştatlardan Nümayandalar Parlemosunun Xarici İşlər Komitəsinin Avropana üzrə al komitəsinin diñəmlərindən ölkəmizdən qorşunların yolverilməz olduğunu vurgulamış və Birləşmiş Ştatlardan buna qarşı çıxışına dair eyhamlar səsləndirmişdi. Azərbaycan Xarici İşlər Nazirliyi amerikalı diplomatın bayanatına cavab olaraq bildirmişdi ki, regiona aidiyatı olmayan ABŞ öz addımları ilə bölgə ölkələrinin nəqliyyat təhlükəsizliyi səylərinə zərba vurur: “Qonşu dövlətlərə kommunikasiya xətlərinin əsaslı qaydasının razılışdırılması, o cümlədən İranla Naxçıvan Muxtar Respublikasına marşrutla bağlı müqavilə Azərbaycanın suveren hüququnu bilməri. Orta dəhliz yenliqlər ortaya çıxarırlar.” *

Azərbaycanın Naxçıvana yolu özü üçün prioritetliyini açıqlamasında iki başlıca məqam var. Birinci məqamı H. Hacıyevin də aqıqladığı kimi, Naxçıvanın blokadasına son qoymasıdır. İkinci məqam isə sözügedən yolu mühüm nəqliyyat və kommunikasiya habi baxımdan önəmdir. İravan və havadarları “Dünyanın kəsişməsi” ideyəsi ilə Ermənistən global tranzitini episentrinə çevirməyi düşünür. Məqsəd aydın - Qəribi mənəvi avantürizmini diri saxlamaq niyəti güdür. Bunun

dumunu xatırlatmışdı. “Biz son üç ildə (Ermənistənə - red.) müzakirə apardıq, noticia olmadı. Ona görə də Ermənistən müzakirə etməli, bunun nə darəcədə effektiv olduğunu düşününlərdir. Azərbaycanın da B planı var idi. Bu plan ondan ibarətdir ki, İran ərazisindən keçərək nəqliyyat əlaqələri qurulur. Artıq İran və Azərbaycan arasındakı hökumətlərarası sonndlər imzalanıb”, - deyən H. Hacıyev əlavə etmişdi ki, Qars - İğdır dəmir yoluun qurulması üçün Türkiyə ilə əlaqələr davam edir: “Bununla da regionumuz ətrafında dairəvi dəmir yolu xətti qurulmuş olacaq. Ancaq Ermanistən son üç ildə bu xəttin salınması üçün heç bir addım atmadı. Biz də sona qədər gözəyə bilmərik. Orta dəhliz yenliqlər ortaya çıxarırlar.” *

Yeri gölmüşkən, Azərbaycanın Naxçıvana yolu məsələsində İranı şəhəsi kollektiv Qəribi hiddətlərə qarşılaşmışdır. ABŞ Dövlət katibinin köməkçisi Ceyms O’Brayn 2023-cü ilin noyabrında Birləşmiş Ştatlardan Nümayandalar Parlemosunun Xarici İşlər Komitəsinin Avropana üzrə al komitəsinin diñəmlərindən ölkəmizdən qorşunların yolverilməz olduğunu vurgulamış və Birləşmiş Ştatlardan buna qarşı çıxışına dair eyhamlar səsləndirmişdi. Azərbaycan Xarici İşlər Nazirliyi amerikalı diplomatın bayanatına cavab olaraq bildirmişdi ki, regiona aidiyatı olmayan ABŞ öz addımları ilə bölgə ölkələrinin nəqliyyat təhlükəsizliyi səylərinə zərba vurur: “Qonşu dövlətlərə kommunikasiya xətlərinin əsaslı qaydasının razılışdırılması, o cümlədən İranla Naxçıvan Muxtar Respublikasına marşrutla bağlı müqavilə Azərbaycanın suveren hüququnu bilməri. Orta dəhliz yenliqlər ortaya çıxarırlar.” *

Azərbaycanın Naxçıvana yolu özü üçün prioritetliyini açıqlamasında iki başlıca məqam var. Birinci məqamı H. Hacıyevin də aqıqladığı kimi, Naxçıvanın blokadasına son qoymasıdır. İkinci məqam isə sözügedən yolu mühüm nəqliyyat və kommunikasiya habi baxımdan önəmdir. İravan və havadarları “Dünyanın kəsişməsi” ideyəsi ilə Ermənistən global tranzitini episentrinə çevirməyi düşünür. Məqsəd aydın - Qəribi mənəvi avantürizmini diri saxlamaq niyəti güdür. Bunun

dumunu xatırlatmışdı. “Biz son üç ildə (Ermənistənə - red.) müzakirə apardıq, noticia olmadı. Ona görə də Ermənistən müzakirə etməli, bunun nə darəcədə effektiv olduğunu düşününlərdir. Azərbaycanın da B planı var idi. Bu plan ondan ibarətdir ki, İran ərazisindən keçərək nəqliyyat əlaqələri qurulur. Artıq İran və Azərbaycan arasındakı hökumətlərarası sonndlər imzalanıb”, - deyən H. Hacıyev əlavə etmişdi ki, Qars - İğdır dəmir yoluun qurulması üçün Türkiyə ilə əlaqələr davam edir: “Bununla da regionumuz ətrafında dairəvi dəmir yolu xətti qurulmuş olacaq. Ancaq Ermanistən son üç ildə bu xəttin salınması üçün heç bir addım atmadı. Biz də sona qədər gözəyə bilmərik. Orta dəhliz yenliqlər ortaya çıxarırlar.” *

Yeri gölmüşkən, Azərbaycanın Naxçıvana yolu məsələsində İranı şəhəsi kollektiv Qəribi hiddətlərə qarşılaşmışdır. ABŞ Dövlət katibinin köməkçisi Ceyms O’Brayn 2023-cü ilin noyabrında Birləşmiş Ştatlardan Nümayandalar Parlemosunun Xarici İşlər Komitəsinin Avropana üzrə al komitəsinin diñəmlərindən ölkəmizdən qorşunların yolverilməz olduğunu vurgulamış və Birləşmiş Ştatlardan buna qarşı çıxışına dair eyhamlar səsləndirmişdi. Azərbaycan Xarici İşlər Nazirliyi amerikalı diplomatın bayanatına cavab olaraq bildirmişdi ki, regiona aidiyatı olmayan ABŞ öz addımları ilə bölgə ölkələrinin nəqliyyat təhlükəsizliyi səylərinə zərba vurur: “Qonşu dövlətlərə kommunikasiya xətlərinin əsaslı qaydasının razılışdırılması, o cümlədən İranla Naxçıvan Muxtar Respublikasına marşrutla bağlı müqavilə Azərbaycanın suveren hüququnu bilməri. Orta dəhliz yenliqlər ortaya çıxarırlar.” *

Azərbaycanın Naxçıvana yolu özü üçün prioritetliyini açıqlamasında iki başlıca məqam var. Birinci məqamı H. Hacıyevin də aqıqladığı kimi, Naxçıvanın blokadasına son qoymasıdır. İkinci məqam isə sözügedən yolu mühüm nəqliyyat və kommunikasiya habi baxımdan önəmdir. İravan və havadarları “Dünyanın kəsişməsi” ideyəsi ilə Ermənistən global tranzitini episentrinə çevirməyi düşünür. Məqsəd aydın - Qəribi mənəvi avantürizmini diri saxlamaq niyəti güdür. Bunun

dumunu xatırlatmışdı. “Biz son üç ildə (Ermənistənə - red.) müzakirə apardıq, noticia olmadı. Ona görə də Ermənistən müzakirə etməli, bunun nə darəcədə effektiv olduğunu düşününlərdir. Azərbaycanın da B planı var idi. Bu plan ondan ibarətdir ki, İran ərazisindən keçərək nəqliyyat əlaqələri qurulur. Artıq İran və Azərbaycan arasındakı hökumətlərarası sonndlər imzalanıb”, - deyən H. Hacıyev əlavə etmişdi ki, Qars - İğdır dəmir yoluun qurulması üçün Türkiyə ilə əlaqələr davam edir: “Bununla da regionumuz ətrafında dairəvi dəmir yolu xətti qurulmuş olacaq. Ancaq Ermanistən son üç ildə bu xəttin salınması üçün heç bir addım atmadı. Biz də sona qədər gözəyə bilmərik. Orta dəhliz yenliqlər ortaya çıxarırlar.” *

Yeri gölmüşkən, Azərbaycanın Naxçıvana yolu məsələsində İranı şəhəsi kollektiv Qəribi hiddətlərə qarşılaşmışdır. ABŞ Dövlət katibinin köməkçisi Ceyms O’Brayn 2023-cü ilin noyabrında Birləşmiş Ştatlardan Nümayandalar Parlemosunun Xarici İşlər Komitəsinin Avropana üzrə al komitəsinin diñəmlərindən ölkəmizdən qorşunların yolverilməz olduğunu vurgulamış və Birləşmiş Ştatlardan buna qarşı çıxışına dair eyhamlar səsləndirmişdi. Azərbaycan Xarici İşlər Nazirliyi amerikalı diplomatın bayanatına cavab olaraq bildirmişdi ki, regiona aidiyatı olmayan ABŞ öz addımları ilə bölgə ölkələrinin nəqliyyat təhlükəsizliyi səylərinə zərba vurur: “Qonşu dövlətlərə kommunikasiya xətlərinin əsaslı qaydasının razılışdırılması, o cümlədən İranla Naxçıvan Muxtar Respublikasına marşrutla bağlı müqavilə Azərbaycanın suveren hüququnu bilməri. Orta də

ABŞ-nin dövlət missiyası: diktə və dəyənək!



II MƏQALƏ

Səni narahat edən şeylərə münasibətini dəyiş və onlardan təhlükəsizliyi təmin et.

Mark AVRELİY
VI Roma imperatoru

Gürcüstan məsələsi

İndiki mərhələdə ABŞ-nin Cənubi Qafqaz siyasi mənasında Azərbaycan məsələsinə yalnız nisbi olaraq avtomon xətti kimi baxa bilər. Cənubi hərəkət Vaşington böyük ölçüdə regionda geosiyasi, geoitqişadi, energetik və təhlükəsizlik aspektlərinin sintezində ümumi manzara maraqlandırır. Konkret olaraq, Amerika Cənubi Qafqaz dövlətlərinin deyil, kollektiv Qərbin maraqlarının tam üstün olmasına çalışır. Prosesin qisa məhiyyəti bundan ibarətdir. Bundan əlavə, ABŞ qarşısına qoymuş maqsədə çatmaq üçün təzyiq, böhtən və şor da daxil olmaqla hər bir əsildən istifadə edir. Həmin ənənəvi Azərbaycana, Gürcüstana ayrılıqda və eyni zamanda, Azərbaycan – Gürcüstan tandemində qarşı tətbiq edir.

Vaşingtonun bu cür mövə seçməsi təsdiyi deyildir. Məsələ Qərbin, ümumiyyətə, Avrasiyada geosiyasi manzorunu öz xeyriye dəyişmək kimi xüsusi məqsədlərə bağdır. Bu ümumi mövqənin fonunda Cənubi Qafqazın yeri və roluna ayrıca qiymət verilir. Həmin kontekstdə Gürcüstan məsələsi ilə Azərbaycan istiqaməti arasında müəyyən geosiyasi bağlılıq qurmağa çalışırlar. Bu zaman, ABŞ başda olmaqla, Qərb açıq ziddiyətiyle干涉 edir, kollektiv Qərbin maraqlarının tam üstün olmasına çalışır. Prosesin qisa məhiyyəti bundan ibarətdir. Bundan əlavə, ABŞ qarşısına qoymuş maqsədə çatmaq üçün təzyiq, böhtən və şor da daxil olmaqla hər bir əsildən istifadə edir. Həmin ənənəvi Azərbaycana, Gürcüstana ayrılıqda və eyni zamanda, Azərbaycan – Gürcüstan tandemində qarşı tətbiq edir.

Cənubi hərəkət Gürcüstanın müstaqiliyini əldə edəndən sonra Qərb onun inkişafı və təhlükəsizliyinə çox ciddi diqqət yetirmişdir. O cümlədən Gürcüstanın problemlərlərindən qat-qat yüksək səviyyədə diqqət verilmişdir. Bu, xüsusilə M.Saakasvilinin hakimiyətə oldugu dövrda özünü daha qabarlı göstərirdi. Qərb və ABŞ Gürcüstani hər bir məsələdə dəstəkləyirdilər, onu "demokratik" adlandırdırlar. Geosiyasi-nəzəri araşdırılmalarında başqalarına nümunə göstəriridər.

Bu məsələ Gürcüstanın Avropa İttifaqının (Aİ) assosiativ üzv olandan sonra da inkişaf etdi. 2024-cü il qədrən Qərb qəbul etdiyi müxtəlif sənədlərdə açıq şəkildə Gürcüstanın ərazi bütövlüyü məsələsinə qoymuşdur. Bunun fonunda Azərbaycanın ərazi bütövlüyünü üstünlüklü, bir çox hallarda isə Ermənistannın tacavüzünü əleri qoymaqla müdafiə edirdilər. Maliiyyətə oldugu dövrda özünü daha qabarlı göstərirdi. Qərb və ABŞ Gürcüstani hər bir məsələdə dəstəkləyirdilər, onu "demokratik" adlandırdırlar. Geosiyasi-nəzəri araşdırılmalarında başqalarına nümunə göstəriridər.

Bütün bunlar varmış ikən hansı səbələrdən Gürcüstan da "qara antidemokratik" siyahiya salındı? İndi Tbilisinin küçə və meydanlarında ölkəni qarışdırma prosesləri hansı səbəblərdən təşkil edirlər? Gürcüstanın niyə belə sürətli anti-Qərb mövqeyinə yuvaranmış və antidemokratik məhiyyətə malik dövlət imicini aldı?

Məqsəd vasitəyə haqq qazandırır

Problemin kökü Qərbin Cənubi Qafqazda nəyin bahasına olursa-olsun özünə sərf edən geosiyası manzora yaratmaqla bağlıdır. Bunun üçün ümumi səviyyədə Rusiya, Türkiyə və İranın regionda mövcudlarını zəiflətməyə cəhd edirlər. Onun fonunda isə Azərbaycanın Vətən məhərabəsində əldə etdiyi Qələbə sayasında regional geosiyasında baş verən məsbət dəyişikliklər arxa plana atımaq planlarını reallaşdırmaqla çalışırlar. İndi əsan olaraq iki istiqamətdə bu cür fəaliyyət göstərilir – Azərbaycan və Gürcüstan. Ona paralel olaraq, Azərbaycan – Gürcüstan tandemində regional geosiyasının dəyişməsi cəhdlər müşahidə edilir. Tbilisi keçirilən son mitinqdə baş verənlər bu baxımdan çox düşündürütür.

Avropayınlı siyasi dairələrin təşkil etdiyi həmin mitinq Gürcüstanın prezidenti Salome Zurabishvili və qatılımsızdır. Xanım prezident çıxışında Gürcüstanın cəmiyyət olaraq bir olduğunu və bütün haldə üzünü Qərbə tutduğunu boyan etmişdir. Gürcüstanda siyasi palitranın bu cür təqdimatının nə dərəcədə reallığı adekvat olduğunu hamən ölkənin ekspertləri daha yaxşı bilərlər. Lakin il baxışında S.Zurabishviliin məntiqində bir ziddiyəti görmək mümkündür.

Məsələdən ibarətdir ki, bu cür yanaşmaya görə, Gürcüstanın hazırlı hakimiyəti ilə cəmiyyətin rəyi arasında ciddi uğurun mövcuddur. Bu isə o deməkdir ki, indi faktiki olaraq Gürcüstanı güc hesabına, cəmiyyətin iradəsinin əksinə olaraq idarə edirlər. Yəni əlkədə anti-Rusiya əhval-ruhiyyəsi çox güclüdür və bunu rəsmi Tbilisi nəzərindən deyil, kollektiv Qərbin maraqlarının tam üstün olmasına çalışır. Prosesin qisa məhiyyəti bundan ibarətdir. Bundan əlavə, ABŞ qarşısına qoymuş maqsədə çatmaq üçün təzyiq, böhtən və şor da daxil olmaqla hər bir əsildən istifadə edir. Həmin ənənəvi Azərbaycana, Gürcüstana ayrılıqda və eyni zamanda, Azərbaycan – Gürcüstan tandemində qarşı tətbiq edir.

Ancaq bu yanaşma həqiqəti əks etdirmir. Cənubi cəmiyyəti üçün ölkənin ərazi bütövlüyü və dövlətin suverenliyi da qeyri-məntidi. Və bu iki dövlətliklilik atributu mözh Qərbin ciddi dəstək verdiyi öncəki iqtidár dənəmində itirilmişdir. O zaman daha güclü məvqeyə malik olan kollektiv Qərb niyə bu negativ prosesin qarşısını almamışdır? Bərcəmildər, yoxsa bilərkən vəziyyəti dəyişdirir. Kritik hələdən gətirdilər? İndi Gürcüstanı siyasi şübu bu suala cavab axtarır, lakin onu tapa bilmir. Cənubi real vəziyyət Gürcüstana havadaları ilə dəyişdirir. Həmin ənənəvi Azərbaycana, Gürcüstana ayrılıqda və eyni zamanda, Azərbaycan – Gürcüstan tandemində qarşı tətbiq edir.

Bundan əlavə, Qərbin seçkilərdən təsdiyi deyildir. İndi Gürcüstanın siyasi şübu bu suala cavab axtarır, lakin onu tapa bilmir. Cənubi real vəziyyət Gürcüstana havadaları ilə dəyişdirir. Həmin ənənəvi Azərbaycana, Gürcüstana ayrılıqda və eyni zamanda, Azərbaycan – Gürcüstan tandemində qarşı tətbiq edir.

Belə çıxır ki, Qərbin seçkilərdən təsdiyi deyildir. İndi Gürcüstanın siyasi şübu bu suala cavab axtarır, lakin onu tapa bilmir. Cənubi real vəziyyət Gürcüstana havadaları ilə dəyişdirir. Həmin ənənəvi Azərbaycana, Gürcüstana ayrılıqda və eyni zamanda, Azərbaycan – Gürcüstan tandemində qarşı tətbiq edir.

Belə çıxır ki, Qərbin seçkilərdən təsdiyi deyildir. İndi Gürcüstanın siyasi şübu bu suala cavab axtarır, lakin onu tapa bilmir. Cənubi real vəziyyət Gürcüstana havadaları ilə dəyişdirir. Həmin ənənəvi Azərbaycana, Gürcüstana ayrılıqda və eyni zamanda, Azərbaycan – Gürcüstan tandemində qarşı tətbiq edir.

Avrupayınlı siyasi dairələrin təşkil etdiyi həmin mitinq Gürcüstanın prezidenti Salome Zurabishvili və qatılımsızdır. Xanım prezident çıxışında Gürcüstanın cəmiyyət olaraq bir olduğunu və bütün haldə üzünü Qərbə tutduğunu boyan etmişdir. Gürcüstanda siyasi palitranın bu cür təqdimatının nə dərəcədə reallığı adekvat olduğunu hamən ölkənin ekspertləri daha yaxşı bilərlər. Lakin il baxışında S.Zurabishviliin məntiqində bir ziddiyəti görmək mümkündür.

Avrupayınlı siyasi dairələrin təşkil etdiyi həmin mitinq Gürcüstanın prezidenti Salome Zurabishvili və qatılımsızdır. Xanım prezident çıxışında Gürcüstanın cəmiyyət olaraq bir olduğunu və bütün haldə üzünü Qərbə tutdığını boyan etmişdir. Gürcüstanda siyasi palitranın bu cür təqdimatının nə dərəcədə reallığı adekvat olduğunu hamən ölkənin ekspertləri daha yaxşı bilərlər. Lakin il baxışında S.Zurabishviliin məntiqində bir ziddiyəti görmək mümkündür.

Avrupayınlı siyasi dairələrin təşkil etdiyi həmin mitinq Gürcüstanın prezidenti Salome Zurabishvili və qatılımsızdır. Xanım prezident çıxışında Gürcüstanın cəmiyyət olaraq bir olduğunu və bütün haldə üzünü Qərbə tutdığını boyan etmişdir. Gürcüstanda siyasi palitranın bu cür təqdimatının nə dərəcədə reallığı adekvat olduğunu hamən ölkənin ekspertləri daha yaxşı bilərlər. Lakin il baxışında S.Zurabishviliin məntiqində bir ziddiyəti görmək mümkündür.

Avrupayınlı siyasi dairələrin təşkil etdiyi həmin mitinq Gürcüstanın prezidenti Salome Zurabishvili və qatılımsızdır. Xanım prezident çıxışında Gürcüstanın cəmiyyət olaraq bir olduğunu və bütün haldə üzünü Qərbə tutdığını boyan etmişdir. Gürcüstanda siyasi palitranın bu cür təqdimatının nə dərəcədə reallığı adekvat olduğunu hamən ölkənin ekspertləri daha yaxşı bilərlər. Lakin il baxışında S.Zurabishviliin məntiqində bir ziddiyəti görmək mümkündür.

Avrupayınlı siyasi dairələrin təşkil etdiyi həmin mitinq Gürcüstanın prezidenti Salome Zurabishvili və qatılımsızdır. Xanım prezident çıxışında Gürcüstanın cəmiyyət olaraq bir olduğunu və bütün haldə üzünü Qərbə tutdığını boyan etmişdir. Gürcüstanda siyasi palitranın bu cür təqdimatının nə dərəcədə reallığı adekvat olduğunu hamən ölkənin ekspertləri daha yaxşı bilərlər. Lakin il baxışında S.Zurabishviliin məntiqində bir ziddiyəti görmək mümkündür.

Avrupayınlı siyasi dairələrin təşkil etdiyi həmin mitinq Gürcüstanın prezidenti Salome Zurabishvili və qatılımsızdır. Xanım prezident çıxışında Gürcüstanın cəmiyyət olaraq bir olduğunu və bütün haldə üzünü Qərbə tutdığını boyan etmişdir. Gürcüstanda siyasi palitranın bu cür təqdimatının nə dərəcədə reallığı adekvat olduğunu hamən ölkənin ekspertləri daha yaxşı bilərlər. Lakin il baxışında S.Zurabishviliin məntiqində bir ziddiyəti görmək mümkündür.

Avrupayınlı siyasi dairələrin təşkil etdiyi həmin mitinq Gürcüstanın prezidenti Salome Zurabishvili və qatılımsızdır. Xanım prezident çıxışında Gürcüstanın cəmiyyət olaraq bir olduğunu və bütün haldə üzünü Qərbə tutdığını boyan etmişdir. Gürcüstanda siyasi palitranın bu cür təqdimatının nə dərəcədə reallığı adekvat olduğunu hamən ölkənin ekspertləri daha yaxşı bilərlər. Lakin il baxışında S.Zurabishviliin məntiqində bir ziddiyəti görmək mümkündür.

Avrupayınlı siyasi dairələrin təşkil etdiyi həmin mitinq Gürcüstanın prezidenti Salome Zurabishvili və qatılımsızdır. Xanım prezident çıxışında Gürcüstanın cəmiyyət olaraq bir olduğunu və bütün haldə üzünü Qərbə tutdığını boyan etmişdir. Gürcüstanda siyasi palitranın bu cür təqdimatının nə dərəcədə reallığı adekvat olduğunu hamən ölkənin ekspertləri daha yaxşı bilərlər. Lakin il baxışında S.Zurabishviliin məntiqində bir ziddiyəti görmək mümkündür.

Avrupayınlı siyasi dairələrin təşkil etdiyi həmin mitinq Gürcüstanın prezidenti Salome Zurabishvili və qatılımsızdır. Xanım prezident çıxışında Gürcüstanın cəmiyyət olaraq bir olduğunu və bütün haldə üzünü Qərbə tutdığını boyan etmişdir. Gürcüstanda siyasi palitranın bu cür təqdimatının nə dərəcədə reallığı adekvat olduğunu hamən ölkənin ekspertləri daha yaxşı bilərlər. Lakin il baxışında S.Zurabishviliin məntiqində bir ziddiyəti görmək mümkündür.

Avrupayınlı siyasi dairələrin təşkil etdiyi həmin mitinq Gürcüstanın prezidenti Salome Zurabishvili və qatılımsızdır. Xanım prezident çıxışında Gürcüstanın cəmiyyət olaraq bir olduğunu və bütün haldə üzünü Qərbə tutdığını boyan etmişdir. Gürcüstanda siyasi palitranın bu cür təqdimatının nə dərəcədə reallığı adekvat olduğunu hamən ölkənin ekspertləri daha yaxşı bilərlər. Lakin il baxışında S.Zurabishviliin məntiqində bir ziddiyəti görmək mümkündür.

Avrupayınlı siyasi dairələrin təşkil etdiyi həmin mitinq Gürcüstanın prezidenti Salome Zurabishvili və qatılımsızdır. Xanım prezident çıxışında Gürcüstanın cəmiyyət olaraq bir olduğunu və bütün haldə üzünü Qərbə tutdığını boyan etmişdir. Gürcüstanda siyasi palitranın bu cür təqdimatının nə dərəcədə reallığı adekvat olduğunu hamən ölkənin ekspertləri daha yaxşı bilərlər. Lakin il baxışında S.Zurabishviliin məntiqində bir ziddiyəti görmək mümkündür.

Avrupayınlı siyasi dairələrin təşkil etdiyi həmin mitinq Gürcüstanın prezidenti Salome Zurabishvili və qatılımsızdır. Xanım prezident çıxışında Gürcüstanın cəmiyyət olaraq bir olduğunu və bütün haldə üzünü Qərbə tutdığını boyan etmişdir. Gürcüstanda siyasi palitranın bu cür təqdimatının nə dərəcədə reallığı adekvat olduğunu hamən ölkənin ekspertləri daha yaxşı bilərlər. Lakin il baxışında S.Zurabishviliin məntiqində bir ziddiyəti görmək mümkündür.

Avrupayınlı siyasi dairələrin təşkil etdiyi həmin mitinq Gürcüstanın prezidenti Salome Zurabishvili və qatılımsızdır. Xanım prezident çıxışında Gürcüstanın cəmiyyət olaraq bir olduğunu və bütün haldə üzünü Qərbə tutdığını boyan etmişdir. Gürcüstanda siyasi palitranın bu cür təqdimatının nə dərəcədə reallığı adekvat olduğunu hamən ölkənin ekspertləri daha yaxşı bilərlər. Lakin il baxışında S.Zurabishviliin məntiqində bir ziddiyəti görmək mümkündür.

Avrupayınlı siyasi dairələrin təşkil etdiyi həmin mitinq Gürcüstanın prezidenti Salome Zurabishvili və qatılımsızdır. Xanım prezident çıxışında Gürcüstanın cəmiyyət olaraq bir olduğunu və bütün haldə üzünü Qərbə tutdığını boyan etmişdir. Gürcüstanda siyasi palitranın bu cür təqdimatının nə dərəcədə reallığı adekvat olduğunu hamən ölkənin ekspertləri daha yaxşı bilərlər. Lakin il baxışında S.Zurabishviliin məntiqində bir ziddiyəti görmək mümkündür.

Avrupayınlı siyasi dairələrin təşkil etdiyi həmin mitinq Gürcüstanın prezidenti Salome Zurabishvili və qatılımsızdır. Xanım prezident çıxışında Gürcüstanın cəmiyyət olaraq bir olduğunu və bütün haldə üzünü Qərbə tutdığını boyan etmişdir. Gürcüstanda siyasi palitranın bu cür təqdimatının nə dərəcədə reallığı adekvat olduğunu hamən ölkənin ekspertləri daha yaxşı bilərlər. Lakin il baxışında S.Zurabishviliin məntiqində bir ziddiyəti görmək mümkündür.

Avrupayınlı siyasi dairələrin təşkil etdiyi həmin mitinq Gürcüstanın prezidenti Salome Zurabishvili və qatılımsızdır. Xanım prezident çıxışında Gürcüstanın cəmiyyət olaraq bir olduğunu və bütün haldə üzünü Qərbə tutdığını boyan etmişdir. Gürcüstanda siyasi palitranın bu cür təqdimatının nə dərəcədə reallığı adekvat olduğunu hamən ölkənin ekspertləri daha yaxşı bilərlər. Lakin il baxışında S.Zurabishviliin məntiqində bir ziddiyəti görmək mümkündür.

Avrupayınlı siyasi dairələrin təşkil etdiyi həmin mitinq Gürcüstanın prezidenti Salome Zurabishvili və qatılımsızdır. Xanım prezident çıxışında Gürcüstanın cəmiyyət olaraq bir olduğunu və bütün haldə üzünü Qərbə tutdığını boyan etmişdir. Gürcüstanda siyasi palitranın bu cür təqdimatının nə dərəcədə reallığı adekvat olduğunu hamən ölkənin ekspertləri daha yaxşı bilərlər. Lakin il baxışında S.Zurabishviliin məntiqində bir ziddiyəti görmək mümkündür.

Avrupayınlı siyasi dairələrin təşkil etdiyi həmin mitinq Gürcüstanın prezidenti Salome Zurabishvili və qatılımsızdır. Xanım prezident çıxışında Gürcüstanın cəmiyyət olaraq bir olduğunu və bütün haldə üzünü Qərbə tutdığını boyan etmişdir. Gürcüstanda siyasi palitranın bu cür təqdimatının nə dərəcədə reallığı adekvatostringstream="https://www.qurbanov.com/">

</div

Qərbin son vaxtlar yenidən aktiv şəkildə "amorf təşkilat" kimi qələmə verməyə çalışdığı BRICS artıq dünyanın qarşılıqlı fəaliyyət ehtiyacından yaranmış çox güclü beynəlxalq bir quruma çevrilmişdir. Bir çox siyasi ekspertlər belə hesab edirlər ki, BRICS yaxın vaxtlarda "yeni iqtisadi nizamın və dünyanın müxtəlif ölkələri arasında iqtisadi əlaqələr sisteminin" mühüm aləti olacaq. Doğrudur, G7-dən fərqli olaraq, bu quruma üzv olan və üzv olmağı çalışan ölkələrin bir-birindən fərqli siyasi və iqtisadi modeləri var. Ancaq bu, qurumun qarşısına qoyduğu məqsədlərə çatmağa heç də mane olmur.

Fransanın "Le Monde" nəşri çoxqütbüyün olaməti kimi formalanmış qurum haqqında bu yaxınlarda nəşr etdiyi məqədələrin birində yazır: "BRICS Qərbdən kənarda özünü axtaran və heç bir üzvünün suverenliyini toxumadan təkəşəfə yaşımaq istəyən dünyanın iradəsini nümayiş etdirir. Düzəni desək, bu, birləşdirmə, müstəqilliklərinin qısqançılıqla qoruyan dövlətlərin əvək koalisiyasıdır".

Elə bu sababdan də hazırda gündəmdə olan BRICS Plus platformasının perspektivləri çox müsbətdir. Bugündək dünən yənə 40-a yaxın ölkəsi bu assosiasiyyaya qoşulmaq və ya onuna fəal dialoq qurmaq arzusunu ifadə edib. "Müstəqilliyini qısqançılıqla" və qətiyyətlə qoruyan belə ölkələrdən biri də Azərbaycandır və bu il avqustun 20-də Bakının rəsmən BRICS-ə üzvlükə bağılı müraciət etməsinə də, ilk növbədə məhz bu prizmadan yanaşmaq lazımdır.

Bakının assosiasiyyaya üzv olmaq niyyəti hələ iyulin əvvəlində, Şəhərin Təşkilatının (SÖT) Astanada keçirilən sammiti zamanı bayan edilmişdir və bu zirvə görüşündə Azərbaycan və Çin arasında strateji tərəfdəşligin yaradılması na dair birgə beynənnəmə qəbul edilmişdir. Sənəddə qeyd olunmuşdu ki, Azərbaycan BRICS-ə qoşulmaq arzusunu ifadə edir və Çin belə əməkdaşlığı alıqlılaşdır. Bakının bu niyyətinin hansı məqsədlərdən irlər gəldiyini və BRICS-in ölkəmizə nə vəd etdiyini obyektiv və müsbət prizmadan işqalandıran siyaseti və analitiklər çox olsa da, tənqid edənlər də az deyil. Aydın məsələdir ki, Azərbaycanı Qərbin "boyundurduğu" na salmaqla çalışan güvvələr bütün imkanları nə qədər bunun əleyhinə çıxış etsərlər də, fikirlərini osaslandırmaq üçün tutarlı argumentlər göstərə bilərlər.

Təbii ki, Bakı müdaxilə etməyən və qarşılıqlı faydalı prinsiplərinə əməl edən dövlətlərərə assosiasiyyaya qoşulmaqdə çox maraqlıdır və BRICS ilə əməkdaşlığın gücləndirilməsinin ümumi məqsədlərə çatmağa kömək edecəyini və ona uğur gotirəcəyini yaxşı başa düşür. Bunu hətta onun rəqibləri də etiraf edirlər. Azərbaycanın siyasi elitisə həm ikitərəfli münasibətlərə, həm də çoxtərəfli formatlarda dialoqa, əməkdaşlığı və həmərəliyə can atır və bunu müstəqil siyasetin əsas prinsipi hesab edir.

Vacib olan məqamlardan biri ondan ibarətdir ki, BRICS Qərbin şərtləri dikta etdiyi təşkilatlardan fərqli olaraq, iştirakçı ölkələrin suverenliyini məhdudlaşdırır, məsələn, öksinə, onlara yeni imkanlar verir. Düşünənlər olacaq ki, magər Qərb buna mane olur? Reallıq budur ki, Azərbaycan kimi inkişaf etmişdən olan ölkələri Qərbin iqtisadi, dəha çox isə siyasi sahədəki mənopolisiyə narahat edir və bu, onları alternativ xərici bazarlara çıxış axtarmağa məcbur edir. İkinci bir tərəfdən, Qərb "ikinci daracalı dövlətlər" hesab etdiyi inkişaf etmişdən olan ölkələrə açıq şəkildə

BRICS – Azərbaycanın strateji siyasətinin yeni vektoru

Bakı təkcə geosiyasi alternativ qurumda deyil, milli maraqların təminatında da maraqlıdır



ikili standartlardan yanaşır. Azərbaycan bu ədalətsizlikdən on çox əziyyət çəkən ölkələrdən bir kimi bunu çox yaxşı bilir.

P.Lumumba adıma RXTDIA-nun iqtisadiyyat fakültəsinin və Rusiya Prezidenti yanında RXTDIA-nın İE İnstitutunun dəvətli müəllimi Fərhad İBRAHİMOV BRICS-ə üzvlüyünün Azərbaycana nə vəd etdiyini açıqlayarkən



yazar: "Yeni dünya düzənninin formalasması kontekstində Azərbaycan Cənubi Qafqazın aparıcı oyunucusu kimi qlobal regionun osasını təsiklə edən ölkələrlə münasibətləri dərinləşdirməyə çalışır. Bakı uzun müddət beynəlxalq aləmdə müxtəlif güc mərkəzləri arasında tarazlıq siyasetini davam etdirdi və haqlı olaraq belə hesab edirdi ki, bu cür xərici siyaset kombinasiyasi onun mili maraqlarını pozmadan manevr etməyə imkan verəcək. Bununla belə, son illərdə həm regional dayisiliklər, həm də qlobal transformasiyalar nəticəsində geosiyasının əməkdaşlığı və həmərəliyə can atır və bunu müstəqil siyasetin əsas prinsipi hesab edir.

Zaqafqaziyənin lideri statusunu təmin edən Azərbaycan indi dünya siyasetində öz gündəmini formalaslaşdırmaq və təqdim etmək niyyətində olan yeni soviyyəyə yüksəlir. O, 120 dövlətin üzv olduğu Qoşulma Hərəkatının sammitində fəal iştirak edir, 80 mina yaxın insanın iştirakı ilə BMT-nin ikiyilərlik konfransı-COP29-kimə global əhəmiyyətli kütləvi tədbirlər keçirir və indi da SÖT-ə BRICS ilə bağlı gündəliyi fəal şəkildə tövliq edir".

Bu gün Azərbaycan SÖT-də dialoq üzrə tərəfdə statusunu malikdir və çox güman ki, respublika tezliklə təsiklətin müsahibəçi, daha sonra isə tamhıquqlu üzvü olacaq. Bundan əlavə, Azərbaycan SÖT-in köməyi ilə Şərqi-Qərb və Şimal-Çənub

dəhlizləri kimi regional kommunikasiya layihələrinin hayata keçiriləcəyi mühüm beynəlxalq naqliyyat və logistika mərkəzinə çevrilə bilər.

Rusiyalı politoloq Sergey Stankeviç qeyd edir ki, BRICS-ə qoşulmaq Azərbaycana mühüm logistika mərkəzinə çevriləməyə və bu yolda gedən ticarətdən faydalanaşma imkan verəcək.

Eksperitin bu məsələdə haqlı olduğunu belə bir fakt da təsdiq edir ki, böyük iqtisadi gücləri birləşdirən əsas marşrutlar Qafqazdan keçir. Burada isə Azərbaycan yolların kəsişdiyi sabit bir əlkədir. BRICS ölkələri ilə əməkdaşlıq Azərbaycana öz coğrafi mövqeyindən maksimum yararlanmağa imkan verəcək.

Yeri gölmüşən, Azərbaycan, Zəngəzur döhləzinin açılmasına inad göstərən əksar imkanlara malik Ermanistana gələcəkdə nümunə ola bilər.

Digər bir politoloq, Sankt-Peterburg Dövlət Universitetinin professoru, tarix elmləri doktoru, Cənubi Qafqaz ölkələrinin xərici siyaseti üzrə ekspert Niyazi NİYAZOV Azərbaycanın BRICS-ə üzvlü-



yönünən başqa bir kontekstdən sərhəd edir və yazar: "Azərbaycan üçün BRICS beynəlxalq arenada geosiyasi roluunu gücləndirmək üçün bir fürsətdir. Bu üzvlük Azərbaycanın geoqiyatı deyil, dəha çox geosiyası faydalara gətirəcək. Səbəb isə BRICS-in vahid iqtisadi sistemə malik ciddi iqtisadi struktur kimi hələ formalasma mərhələsindən olmasdır.

Amma Bakı İrəvanla Nyu-Dehli arasında hərbi-texniki əməkdaşlığın inkişafından narahatdır. Bakı Hindistanın Er-

mənstanla hərbi-texniki sahədə qarşılıqlı siyasetinin ciddi şəkildə Zaqqafqaziyada münaqışının artmasına yönəlməməsinə istəyi. Bu səbəbdən də Azərbaycan üçün BRICS, bu gün Ermanistana fəal şəkildə hərbi-texniki yardım göstərən Hindistanla əlaqələrini möhkəmləndirmək və inkişaf etdirilməkdə bir platforma olacaq".

Eksperitin bu məsələdən qədər haqlı olduğunu belə bir fakt da təsdiq edir ki, BRICS beynəlxalq arenada təkcə mühüm oyunu kimi deyil, həm də Yeddilik Qrupundan fərqli olaraq inkişaf etmişdən olan ölkələrin formalaslaşmadıqda olan qurumunu kimi çıxış edir. Assosiasiyya heç vaxt özünü G7-yə rəqib elan etməsə də, Qərb ölkələri bu klubu özüne rəqib hesab edirlər.

Azərbaycanı üzvlük üçün əsaslı casarotlondırın amillərdən biri də Bakının strateji tərəfdəsi olan Ankaranın da BRICS-ə üzv olmağı istəyi və bu məsələ ilə bağlı ciddi danışıqlar aparmasıdır. Ankara Azərbaycanın üzvlük üçün əsas neft və qaz təchizatçılarından bireyidir. Ölkə Xəzər dənizində əhəmiyyətli karbohidrojen ehtiyatlarına malikdir və enerji infrastrukturunu fəal şəkildə inkişaf etdirir. BRICS ölkələri, xüsusi enerjidi asılı olan Çin və Hindistan üçün Azərbaycanla əməkdaşlıq enerji mənbələrinin şaxənləndirməsinə və enerji təhlükəsizliyinin möhkəmləndirməsinə töhfə verən enerji strategiyasının mühüm elementinə çevrilə bilər.

Azərbaycan müxtəlif sahələrdə - neft-qaz sonnəsi, kondensatlı, informasiya texnologiyaları və turizm istiqamətlərində sabit iqtisadi artım və inkişaf nümayiş etdirir. Ölkənin BRICS-ə daxil olması təcərit və investisiyalar üçün yeni imkanlar açıb, qarşılıqlı ticarətin artırılması, infrastruktur və istehsal layihələri üçün vəsaitlərin cəlb edilməsinə kömək edə bilər. Bu, Azərbaycan iqtisadiyyatının şaxənləndirməsinə töhfə və yeni sənaye sahələrinin inkişafına təkan verə bilər.

Bu gün Prezident İlham Əliyevin yüksək qotiyəti və dərin zakası sayısında Azərbaycan şövektörlərinin xərici siyaset təxəttüfənən əsaslıdır. Azərbaycanın BRICS-ə üzvlük əsas oyunçularla - Rusiya, Çin və Hindistanla siyasi və diplomatik əlaqələrin gücləndirməsinə, Azərbaycanın regional və qlobal siyasetdə rolinin gücləndirilməsinə kömək edə bilər. Azərbaycanın BRICS-də iştirakı Cənubi Qafqazda münaqışların həlli, regional təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsinə töhfə verə bilər. Onun assosiasiyyaya üzvlüyü terrorizm, ekstremizm və digər təhlükəsizlik çağırışlarından qarşı mübarizədə söyleyişlərinə əlaqələndirməyə kömək edə bilər. Azərbaycan müstəqil xərici siyaset yürüdən ölkə kimi çoxqütbüyün dünya ideyasını, güc və resursların daha ədalətli bölüşürlərəməsi üçün beynəlxalq institutlarda islahatların aparılmasını dəstəkləyir. Onun BRICS-ə daxil olması bu tendensiyaları gücləndirir və inkişaf etmişdən ölkələrin maraqlarını eks etdirən yeni qlobal əməkdaşlıq mənşələrinin inkişafına töhfə verə bilər.

Nəhayət, Azərbaycanın BRICS-ə daxil olması ölkə iqtisadiyyatının modernlaşdırılmasını sürətləndirəcək və ölkənin dünya miqyasında mövqeyini möhkəmləndirəcək texnologiyaların cəlb edilməsinə kömək edəcək.

İlqar RÜSTƏMOV

XQ

"Alma-Ata məntiqi" və Bakı – İrəvan münasibətlərinin nizamlanması üçün əsas(sızlıq)

(əvvəli 1-ci səhifədə)

Erməni spikerin dedikləri və demədikləri

dur ki, 1923-cü ildən sonra Ermənistana Azərbaycan torpaqlarından "hədiyyələr" edilib. Məsələn, 1929-cu ildə Azərbaycan əraziləri hesabına Ermənistana SSR tərkibində Meğri rayonu yaradılıb. Bununla da Vətənimizin digər ərazilərini Naxçıvanla birləşdirən yol əsaslı, qədim diyrəmiz blokadada qalıb. Belə olan halda Alma-Ata Bəyannaməsi üzərində dayanıla bilər.

Əlbəttə ki, yox! Bu, adələtsizlik olardı və tərəfdən tanınmasını rəhbər tuturdı. Ermənistan sənəd imza atsa da, otuz ilə yaxın müddətdə, faktiki olaraq, onu saya salmadı, ölkəmizin ərazilərini işğaldə saxladı.

İkincisi, 1991-ci ilin Alma-Ata Bəyannaməsi SSRİ-dən ayrılmayı nəzərdə tutursa, deməli, ortaya məntiqi suallar çıxır. İlk sual belədir: Nəyə görə əsas kimi Sovetlər Birliyinə qoşulma götürülməsin? Yəni, səhəb SSRİ-yə daxil olarkən mövcud olmuş ərazilərdən gedir. Məlum-

vasitəçiliyi ilə Azərbaycan və Ermənistən liderlərinin görüşündən sonra vüsst almışdı.

Praqa görüşündə tərəflər sənədi bir-biri hörmətin, bir növ, baza prinsipi kimi qəbul etmişdilər. Yəni, həmin vaxtadək Azərbaycanın orası bütövlüyü və suverenliyini tanımayan Ermənistan məhz Alma-Ata Bəyannaməsi ilə bunu etmişdi. Prinsipə, Azərbaycanın nəhayət tanınmasına cəhət yox idi, çünki işğalçılıq edən ölkəmiz olmamışdı. Azərbaycanın Ermənistən orası bütövlüyünün tanınmasına həm də ona cəhət yox idi ki, ölkəmizin 44 günlük müharibəni dayandırmağı xəş niyyət ifadəsi idi. Halbuki, İrəvanadək irəliləmək imkanımız olub. Bunu həm də ona görə etmədi ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bayanatda Bakının Naxçıvana maneəsiz yolla bağlı tələbinin ödənməsi əksini tapmışdı. Sənəddə baş nazir N.Paşinyanın imzası yer almışdı. Bu imzalan-

özü də Alma-Ata Bəyannaməsinin ehkamlaşdırılmasına yol vermir.

Əlbəttə, hazırda İrəvan üçtərəfli bəyannamə inkar yolu tutur, orası bütövlüyü və suverenliyini bəhanə edərək, öhdəliklərinin icrasından boyun qaçırır. Elə Alma-Ata Bəyannaməsi mənasibətdə interaktiv münasibət də Ermənistənən spesifikasiyasının tərkib hissəsidir. Ancaq sərt reallıqlar var. O reallıqlardan Azərbaycan üçün Naxçıvana quru yolu mühüm əhəmiyyətə malikdir. Rəsmi Bakı hazırda bu yolu İran ərazisindən keçməsi üzərində dayanır. Yəni, bir halda ki, İrəvan üzərinə götürdürü öhdəlikin icrasından boyun qaçırır, deməli, Bakı alternativ olaraq İran varianta üstünlük verir. Mövcud durumda Ermənistən əvvəllərdə olduğu kimi, yenə dənəndə qalır.

Bəs nəticəyə görə, hazırda Azərbaycanla Ermənistən arasındaki sülhün on vacib komponenti Naxçıvana yoldur.

Ə.RÜSTƏMOV

XQ



“Yaşıl dünya” naminə həmrəylik



“Yaşıl” keçidin taleyini yetərli maliyyə dəstəyi həll edəcək

Misirli ekspert, Mərkəzi Asiya və Qafqaz üzrə tədqiqatçı Əhməd Abdah Tarabeyk Azərbaycan mediasına müsahibəsində bildirib ki, COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin “yaşıl” enerjiya keçidində, eləcə də bərpaolunan enerjinin inkişafında müümü rol oynayacaq və “yaşıl” enerjiya qlobal keçidləşmiş mühüm qərarlar qəbul ediləcək. Bütün bunlarla yanaşın, Azərbaycan gələcəkdə respublikamızın iqtisadi inkişafına dəstək olacaq “yaşıl” enerjinin Avropana ixracı ilə bağlı layihənin həyata keçirilməsi üçün əhəmiyyətli tərəfdəşələr cəlb edə biləcək.

Misirli ekspert daha sonra qeyd edib ki, katılıbı Almaniyadan Bonn şəhərində yerləşən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı 1995-ci ildə Berlində ilk sessiyasını keçirib və həmin vaxtdan indiyədək iqlim dəyişikliyinin qarşısının alınması və onun zərərləri tosırlarından aradan qaldırılması üçün dünya ölkələrinin səylərini birləşdirib.

Onun sözlerinə görə, olverişli cəngəfi mövqeyi və böyük iqlim faaliyyəti ilə fərqlənən Azərbaycan qlobal iqlim konfransının səmərəliliyini gücləndirəcək. Dünya ölkələri yeni maliyyələşdirilmə məqsədində çatmaqdə çətinliklərlə üzləşdiyi bir vaxtda Azərbaycan nəil olacaqına ümiteddiyi konkret planları da, şübhəsiz ki, gerçəkləşdiriləcək: “Bu, iqlim dəyişikliyinə uyğunlaşmaq üçün daha çox investisiya tələblərinin artması funonda baş verəcək. Qarşısında gələn sammitin əsas məqsədi yoxsul ölkələrə iqlim dəyişikliyi ilə mübarizədə kömək etmək üçün zəngin ölkələr tərəfindən ödənilən yeni illik maliyyə hədəfi üzrə razılıq olacaq”.

Mərkəzi Asiya və Qafqaz üzrə tədqiqatçının bu əminliyi təsdiyi sayılır. Çünkü hazırda beynəlxalq aləm təbiət hadisələrindən ciddi narahatlıq keçirir. Məhz elə buna görə də dünya ölkələrində iqlim dəyişikliyinə qarşı genişmiyashlı mübə-

rizə tədbirləri gerçəkləşdirilir, qlobal temperaturun 2100-cü ilə qədər 2°C altında saxlanılması insanlığın göləcəyinin əsas şərti kimi dəyərləndirilir. Paris iqlim sazişi ilə razılıqlıdan həmin hədəfi bu gün dünya ölkələri diqqət mərkəzində saxlayır. Bu məqsədi reallaşdırmaq üçün qlobal soviyyədə fəaliyyətlər intensivləşdirilir, hökumətlər, korporasiyalar, qeyri-hökumət təşkilatları, eləcə də fərdi vətəndaşlar səviyyəsində həmin proses dəstəklənir.

Qeyd edək ki, iqlim dəyişikliyinə qarşı səmərəli və davamlı mübarizədə ilk şəhər maliyyələşdirilmə probleminin həlli ilə bağlıdır. Dünən nüfuzlu şəxslərinin fikirlərindən da iqlimlə əlaqədar bütün səylərin dəstəklənməsində maliyyənin mühüm rol oynadığını vurğuluyır, qlobal maliyyə institutlarına məqsəd və fəaliyyətlərində dəha irəliləmək barədə çağırışlar sənədirilir.

COP29-un prezidenti, Azərbaycanın ekologiya və təbib sorvətlərə naziri Muxtar Babayev mediaya müsahibəsində bildirib ki, ölkəmiz iqlim konfransına evsahibliyi etməyə hazırlaşlığı ilk günlərdən iqlim dəyişikliyinə qarşı mübarizədə maliyyələşdirilmə məsələsinə diqqətdə saxlamaqla bərabər, bərpaolunan enerji mənbələrinin payını artırmağı, eləcə də bu sahəyə özəl investisiyalar vasitəsilə “yaşıl” enerji potensialını açmağı öhdəsinə götürüb. Respublikamız, iqlim dəyişikliyinə qarşı genişmiyashlı mübə-



eyni zamanda, 2030-cu ilə qədər sosial-iqtisadi inkişafda dair 5 milli prioritətdən birinci “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyənləşdirib və bu istiqamətdə beynəlxalq tərəfdəşələrə əməkdaşlığı dair imzalanan sənədlərdə ətraf mühit və iqlim məssələlərinə xüsusi yer verib.

“Global maliyyə institutları bizim yaşamaq üçün olverişli planları və yoxsulluqdan azad bir dünya yaratmaq niyyətimizlə bağlı artıq müsbət mesajlar veriblər və onlar iqlimlə bağlı öhdəliklərinin konkret fəaliyyətlərə gücləndirilər”, deyə COP29-un prezidenti xatırladı. Nazir daha sonra iqlim maliyyəsinin daha geniş miqyasda əlçatanlığı üçün genişmiyashlı tədbirlərin görülməsinin, keçmiş vədlərin yerinə vurğulayıb.

Qeyd edək ki, Azərbaycanın COP29-da sədrliyi ən mühüm mövzuya – iqlimin maliyyələşdirilməsinə həsr olunub. İtki və

Zərərlərin Ödənilməsi Beynəlxalq Fondunda sonnət güclərinin inkişaf etməkda olan ölkələrə yardım göstərməsinə imkan yaratmaq üçün kompensasiya mexanizmə hazırlanıb. Bununla belə, həmin fond indiyədək cəmi 429 milyon ABŞ dolları toplayıb ki, bu da məyyənələşdirilən ölkələrə dəymış zararları xeyli az olub. Buna görə də iqlim maliyyəsinin ədalətli bəltişdirməsi ilə əlaqədar bütün ümidi Bakıda keçiriləcək COP29-a yönəlib.

Bu günlərdə Seulda keçirilən konfransda da İtki və Zərərlərin Ödənilməsi Beynəlxalq Fondundan fəaliyyətinə toxunulub. Birləşmiş Ərəb Əmirliklərinin (BƏ) İqlim Dəyişikliyi və Ətraf Mühit Nazirliyinin nümayəndəsi Alunad əl-Həsər Bakıda keçiriləcək COP29-də iqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsi üçün aydın və ölçülü bilən hədəfin müəyyənləşdiriləcəyinə umid etdiyini bildirib.

Əl-Həsər, eyni zamanda, İtkilər və Zərər Fonduñun təsdiqlənməsi ilə bağlı COP29 sadriliyinə müraciət etdiyini vurgulayaraq deyib: “İtkilər və zərərlərin maliyyələşdirilməsi üçün 792 milyon ABŞ dolları məbləğində vəsaitin ayrılması elan edilib ki, bunun da 100 milyon ABŞ dolları BƏD-nin payına düşür. Buna görə də mən deyə bilərəm ki, ölkəm tədbirlər görür. Biz təkəc dənmişməq, hem də konkret addımlar atırdı”.

COP29-un baş danışçısı Yalçın Rəfiyevin sözlerinə əsasən, İqlim Maliyyəsi Fondu 1 milyard ABŞ dolları həcmində kapitallaşdırmaq məqsədi daşınan ilk inəfəzinq mərhələsi başa çatırdan və 10 iştirakçı ölkə səhmdar kimi öhdəlik götürüldükdən sonra fəaliyyətə başlayacaq. Fondu istiləşməni 1,5°C-ya qədər saxlamaq üçün göləcək nəsil milli soviyyədə müəyyənləşdirilən təbəhsələrinə cavab verməklə dəstəyə ehtiyacı duyulan inkişaf etməkə olan ölkələrdə iqlim layihələrini hədfələndirəcək.

Yeri gölmüşən, bu inkişaf etməkədən ölkələrdə iqlim dəyişikliyinin yaratdığı fəsadlara qarşı daha çox həssaslıq nəzərə çarpır. Bu məqsədə 2009-cu ildə Danimarkada reallaşan COP15-də inkişaf etmiş ölkələr 2020-ci ilə qədər inkişaf etməkədən ölkələrdə iqlim dəyişmələri ilə bağlı problemlərin həlli məqsədilə hər il 100 milyard dollar məbləğində vəsaitin əsərər etməyi öhdələrinə götürülmüşdülər. Hazırda isə global olaraq, taxminən, 73 ictimai və ya qismən ictimai iqlim fondu mövcududur. Bu gün onların fəaliyyəti effektiv şəkildə əlaqələndirilir.

Çərçivə Konvensiyasının çətiri altında olan vəsaitlər kifayət qədər kapitallaşdırılmayıb. Bu fondların 2020-ci ildə müxtəlif layihə və programlara, ümumilikdə, 3-4 milyard dollar ödədiyi bildirilib.



Bakı konfransı əməkdaşlarının geyim forması necə olacaq?

İqlim konfransı müddətində COP29 tədbirlərində fəaliyyət göstərəcək 10 min nəfərdən artıq əməkdaşın istifadə etdiyəcəyi uniforma geyimləri ictimaiyyətə açıqlanıb.

Bu barədə COP29 Azərbaycan Əməliyyat Şirkətinin mütbəuat ofisində məlumat verilib. Bildirilib ki, iqlim konfransının korporativ rəng və üslubuna uyğun hazırlanmış bu geyim formaları sessiya çərçivəsində müvafiq əməliyyatların təşkilində və icrasında iştirak edəcək heyət üzvləri arasında bərabərliyi, komanda ruhunu və ekoloji masuliyəti vürgülamaq məqsədilə vahid sitilda işlənilib. İşçilərin rahatlığını və funksionallığını gerçəkləşdirmək üçün xüsusi dizaynlı uniforma dəstələrinə uzunqol

və qısaqlı polo köynəklər, şalvarlar, kepləklər, hudi jiletlər, bel və çiyan çantaları daxil edilib.

COP29 iqlim konfransının formatına uyğun olaraq uniforma komplektlərinə daxil olan elementlərdə dayanıqlılıq principi asası gütsürlü. Bu elementlər ekoloji cəhətdən təmiz və təkrar emal edilə bilən materiallardan hazırlanıb ki, bu da COP29-un iqlim dəyişmələri ilə mübarizə üzrə öhdəliyini əks etdirir.

İqlim konfransının gündəliyi açıqlanıb

Heydər Əliyev Mərkəzində media nümayəndələri üçün keçirilən “ESG Hesabatlarının Tərifi və Təhlili” mövzusunda keçirilən seminarında COP29 Əməliyyat Şirkətinin koordinasiya Şurasının üzvü Ayan Nəcəf noyabrın 11-i COP29-un açılış gününü, noyabrın 12-13-də isə İqlim Fəaliyyəti üzrə Dünya Liderlərinin Sammitinin keçiriləcəyini bildirib.

pa Günü, noyabrın 16-da Elm, Texnologiya və İnnovasiya-Rəqəmsallaşma Günü reallaşacaq. Noyabrın 17-də COP29-da heç bir tematik program növərdə tutulmayıb və istirahət günü olacaq.

Noyabrın 18-də İnsan kapitalı, Uşaqlar və Gəncələr, Sağlamlıq, Təhsil Günü, 19-da Qida, Kənd təsərrüfatı və Su Günü, 20-də Urbanizasiya, Neqliyyat, Turizm Günü, 21-də Təbiət və Biomüxtəsliylik, Yerli xalqlar, Gender Bərabərliyi, Okeanlar və Sahil Zonaları Günü keçiriləcək. Noyabrın 22-də isə yenek müzakirələr aparılacaq.

İqlim konfransı çərçivəsində COP29 Miras parkı da salınacaq. 10 hektar ərazidə 10 min ədəd Pavlyoni ağaçları aşılləcək.

Onun sözlerinə görə, noyabrın 14-də Məliyyə, İnvestisiya və Ticarət Günü, noyabrın 15-də Enerji-Sülh, Yardım və Bər-

3 ildə ölkəmizdə 2,5 milyon ton karbon tullantısı azalacaq

Bu, 5,3 milyard kilovat-saat təmiz enerji istehsalı ilə mümkün olacaq



Energetika Nazirliyindən aldığımız məlumatə əsasən, növbəti 3 ilə 2,5 milyon ton qədər emissiyaların azalması gözlənilir. Bu muddətdə, taxminən, 2,8 milyard dollar həcmində xarici və yerli investisiya hesabına 2 qıqavat cıvarında sənaye miqyaslı 8 günəş-külək elektrik stansiyasının inşası və şəbəkəyə qoşulması da ölkəmizin “yaşıl” enerji istehsalında davamlı uğular əldə edəcəyini deməyə əsas verir.

Məlumatda bildirilir ki, 2024-cü ilin iyin ayında Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə, taxminən, 1 milyard dollar məbləğində investisiya dəyərinə və 1000 meqavatlıq ümumi gücə malik üç stansiyadan – Nefçalanın Banka qəsəbəsində 315 meqavatlıq Bilosuvarda 445 meqavatlıq günəş və Abşeron-Qaradəğ rayonları arasındakı 240 meqavatlıq külək elektrik stansiyalarının taməli qoşulub. Eyni zamanda, “ACWA Power” şirkəti ilə 200 meqavatlıq Batareyə Enerji Saxlanç Sistemi və 200 meqavatlıq quruda külək enerjisi layihələri üzrə Çərçivə Müqaviləsi imzalanıb. Asiya İnkışaf Bankının dəstəyi ilə heyata keçirilən “Uzun günəş paneləri sistemindən inkişafına dair bilik məbədiləşmə və texniki yardım” layihəsi çərçivəsində isə Böyükşor gölü üzrə təmiz miqyaslı 100 kilovat və illik 160 min kilovat-saat olan elektrik enerjisi istehsalı imkânına malik illi ələn günəş elektrik stansiyası istifadəyə verilib.

Respublikada bildirilir ki, 2024-cü ilin iyin ayında Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə, taxminən, 1 milyard dollar məbləğində investisiya dəyərinə və 1000 meqavatlıq ümumi gücə malik üç stansiyadan – Nefçalanın Banka qəsəbəsində 315 meqavatlıq Bilosuvarda 445 meqavatlıq günəş və Abşeron-Qaradəğ rayonları arasındakı 240 meqavatlıq külək elektrik stansiyalarının taməli qoşulub. Eyni zamanda, “ACWA Power” şirkəti ilə 200 meqavatlıq Batareyə Enerji Saxlanç Sistemi və 200 meqavatlıq quruda külək enerjisi layihələri üzrə təmiz miqyaslı 100 kilovat və illik 160 min kilovat-saat olan elektrik enerjisi istehsalı imkânına malik illi ələn günəş elektrik stansiyası istifadəyə verilib.

Respublikada bərpaolunan enerji mənbələrinin ilk horrac prosesinə də start verilib. Belə ki, 100 meqavatlıq “Qobustan” və 240 meqavatlıq “Şəfq” günəş elektrik stansiyaları layihəsi üzrə horracın nöticəsindən keçirilən “Uzun günəş paneləri sistemindən inkişafına dair bilik məbədiləşmə və texniki yardım” layihəsi çərçivəsində isə Böyükşor gölü üzrə təmiz miqyaslı 100 kilovat və illik 160 min kilovat-saat olan elektrik enerjisi istehsalı imkânına malik illi ələn günəş elektrik stansiyası istifadəyə verilib.

Respublikada bərpaolunan enerji mənbələrinin ilk horrac prosesinə də start verilib. Belə ki, 100 meqavatlıq “Qobustan” və 240 meqavatlıq “Şəfq” günəş elektrik stansiyaları layihəsi üzrə horracın nöticəsindən keçirilən “Uzun günəş paneləri sistemindən inkişafına dair bilik məbədiləşmə və texniki yardım” layihəsi çərçivəsində isə Böyükşor gölü üzrə təmiz miqyaslı 100 kilovat və illik 160 min kilovat-saat olan elektrik enerjisi istehsalı imkânına malik illi ələn günəş elektrik stansiyası istifadəyə verilib.

Respublikada bərpaolunan enerji mənbələrinin ilk horrac prosesinə də start verilib. Belə ki, 100 meqavatlıq “Qobustan” və 240 meqavatlıq “Şəfq” günəş elektrik stansiyaları layihəsi üzrə horracın nöticəsindən keçirilən “Uzun günəş paneləri sistemindən inkişafına dair bilik məbədiləşmə və texniki yardım” layihəsi çərçivəsində isə Böyükşor gönüllü qoşulub.

Naxçıvan Muxtar Respublikasında da 2030-cu ildək 1200 meqavat gücündə günəş elektrik stansiyalarının reallaşdırılması üzrə “Baltech”, “Nobel Energy”, “A-Z Czech Engineering” və “TotalEnergies” şirkətləri ilə əməkdaşlıq edilir. Əlvərili



"Yaşıl dünya" naminə həmrəylik



İstiləşmə su qılığını sürətlə artırır

Bu böhran ölkəmizdə də ciddi çətinliklər yaradır

İqlim dəyişikliyi bir sira mənfi nəticələrə səbəb olur. İlk növbədə, şirin su ehtiyat getdiyək azalır, şı nohurları və axmazlar quruyur. Eko loji quraqlıqların artması məhsuldarlıq və ekosistəmə mənfi təsir göstərir. Səhralaşma getdiyək daha geniş əraziləri əhatə edir. Bu barədə ETN Coğrafiya İnstitutunun şöbə müdürü Mirnəh İsmayılov deyir:

— Bu il ölkəmizdə ən isti hava iyul ayının 20-də müşahidə olunub. Həmin gün havanın maksimal temperaturu Hacıqabulda +43,4 dərəcəyə yüksəlib. Bakı və Abşeron yarımadasında ən isti hava avqustda qeyd olunub, maksimal temperatur həmin ayın 5-də +39 dərəcə olub. Ölkə ərazində son 10 ilin ən isti yayı 2018-ci ildə qeyd olunub. O zaman havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında +44,5 dərəcə, bölgələrdən isə Culfa da +45 dərəcə müşahidə edilib.



Respublika ərazisinin 2 faizə yaxın hissəsinin əhatə edən su hövzələri, əsasən də hidromorf ekosistemlər iqlim dəyişikliyinə kifayət qədər həssasdır. Belə ekosistemlər su-bataqlıq, çəmən-bataqlıq, çələ-çəmən və axarsız göl kompleksləri addır. İqlim dəyişikliyi ilə əlaqədar acıcaqlı vəziyyət daha çox Hacıqabul və Açınoh görəllərində nəzərə çarpar.

Arid regionlarda suvarma suyuna tələbatı artırmasa bu gəl ekosistemlərinin quruması ilə nəticələnib. Hacıqabul gölünün əsas töbük qidalanma mənbiyi vaxtı 100 dərəcədən yüksək olan və mövcud olmuş Qarasu su-bataqlıq ekosistemi olub. Bu bataqlıq vaxtı qərbən şərqi doğru 100 kilometrdən çox bir məsafədə uzanır. Köçürücü suşlarının qışlaşığı yeri olan ərazi bataqlıq və su bittikləri ilə birləşdə zangın və məhsuldar ekosistem əmələ gətirir və regionda biomüxtəlifliyin əsas mənbiyi olub. Hətta elmi adəbiyyatda burada çox qiymətli şanagüllü cəngəlliyyin olduğunu doğrulaq qeyd edilib.

Tomas depressiyyasında yerləşən Qarasu su-bataqlıq ekosisteminə qidalandır-

ran isə Ağsu, Girdiman və Göyçay çayları olub. Qarasu bataqlığının izafə suları isə Hacıqabul gölünü qidalandırır. Qarasu su bataqlıq ekosisteminin qurulmasına sonrakı Hacıqabul gölündə problemlər yaranır. Gölü qurumadən qurtarmaq üçün kanal sularından istifadə edilib. Lakin son zamanlar iqlim dəyişikliyi və şirin suya tələbatın koskin artması ilə gölə suyun axıdılması dayandırılır. Nəticədə vaxtilə zəngin balıq cılıtları ilə seçilən və ətraf əraziyə iqlim yumşaldıcı təsir göstərən göl

sistemlər də buna uyğun inkişafını davam etdirəcək. Yeri gəlməşkan, qlobal istişmanı minimuma endirmək səyəri uğurlu olsa belə, dəniz səviyyəsinin artması, okean istiliyinin və turşuluğunun yüksələməsi kimi neqativ təsirlərin müyyən hissəsi əsrlər boyu davam edəcək.

— *Abşeron iqtisadi rayonunun təbii içməli su mənbəyi yaxdır. Bunun nəticəsidir ki, əhalinin six məskunlaşdırıldığı Bakıda içməli su ilə tominat məsləsi həmişə problem olub.*

Bakı və ətraf əsasənlər içməli su ilə bağlı problemlər yaşayır. Bu, alternativ mənbələr arxalarını gündəmə gatırır. Belə mənbələrdən biri yağış və tullantı suları ola bilər. Hazırda yağış sularının toplanılması çox məhduddur. Buna səbəb kanalizasiya suları ilə yağış sularının eyni xətdə birləşməsidir. Nəticədə yağış sularından səmərəli istifadə edilmir, kanalizasiya suları qarşıraq axıb gedir.

Ona görə də paytaxtın müxtəlif yerlərində içməli sudan həm texniki su kimi yaşlılıqların suvarılması, maşınların yuyulmasında və digər məqsədlərlər istifadə edilir. Halbuki yaşlılıqların suvarılması üçün on yaxşı yol yağış sularının istifadə etməkdir. Məsələn, yolların kənarında夸raşdırılmış suotturucu qırğular vasitəsilə yağın yağışları toplayaraq onları su anbarlarında saxlamaq olar. Magistral asfalt yolların kənarları ilə yağış sularını yığan drenlər çəkilməli, işlek vəziyyətdə saxlanmalıdır. Eyni zamanda, yağış suları üçün ayrıca çəkilməlidir. Hər bir binanın dəmına planlanan su və boruları ilə axan yağış sularını bu xətlərlə anbarlara yığın saxlamaqla, həmin suyun hesabına yay aylarında yaşlılıqları suvarmaq olar. Həm də bəzi mənbələrdə su azalan zaman, yaxud qəza baş verəndə bu yığılan ehtiyatdan istifadə edilə bilər.

Artıq işgaldən azad edilmiş ərazi lərə aparılan bataqlıq-quruculuq layihələrində də bu mövzu nəzərə alımb. Belə ki, həm tullantı, həm də yağış sularının təkrar istifadəsi müvafiq layihələrə öz əksini tapıb. Bununla da içməli suya 30-40 faiz qənaat etmiş olarıq.

Sənaye müəssisələrində dövriyyəyi qapalı su sistemini keçməkdə də içməli suya qənaat edilə bilər. Bakıdakı zavodlar və fabrikların çoxu işlənən qırğuları soyutmaq üçün içməli sudan istifadə edir. Daha sonra həmin su kənara axıdılır. Buna görə də o suda təkrar istifadə etmək mümkün olmur. Ancaq bütün sənaye müəssisələrində dövriyyəyi qapalı su sistemi tətbiq olunsa, o zaman işlədilmiş su soyudulduğandan sonra ondan təkrar istifadə etmək gerçəklişər.

Müsahibəni apardı:
Pünhan ƏFƏNDİYEV
XQ

İqlim konfransı və beynəlxalq diplomatiya

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəciliyin Akademiyasında "COP29 beynəlxalq münasibətlərin inkişafı prosesində beynəlxalq elmi konfrans keçirilib".



Akademiyadan verilən məlumat göra, konfransda çıxış edən rektor akademik Urşan Ələkbərov bu gün yeni çağırışların, xüsusilə iqlim dəyişikliklərinin qlobal xarakter alındığını bildirib. Azərbaycanın beynəlxalq ictimaliyatın etibarlı və məsuliyətli üzvü kimi iqlim dəyişmərinin fəsادlarına qarşı mübarizəyə dair təhfə verdiyini vurgulayan akademik ölkəmizdə ətraf mühitin qorunması, yaşlılıqların bərpası, artırması, təbii ehtiyatlardan, o cümlədən su ehtiyatlarından, eləcə də bərpələnən enerji mənbələrindən səmərəli istifadə imkanlarının genişləndirilməsi istiqamətində məhüm işlər görüldüyündən diqqət çatdırır.

U.Ələkbərov respublikamızda 2024-

cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsinə ölkəmizdə ətraf mühitin mühafizəsi sahəsində aparılan dövlət siyasetinin tərkib hissisi olduğunu bildirərkən dönyanın ən mötəbər tədbirlərindən biri olan COP29-ün ölkəmizdə keçirilməsiyi siyasi və digər istiqamətlərlə yanaşı, Azərbaycanın iqtisadi və turizm cəhətdən də inkişafına təhfə verəcəyinə əminliyini qeyd edib.

Elmi konfransda bildirilib ki, dünənədə mühüm önəm daşıyan məsələlərin müzakirə edildiyi və həll yollarının axarlılığı global platformlardan biri olan COP topoplantılarının keçirildiyi bütün zamanlarda daim diqqət mərkəzində olub. Çünki bu tədbirlərdə beynəlxalq aləmi ci-

nəticələri ətrafında geniş səhərlər açılıb, insan sağlığının ilə əlaqədar problemlərin həlli yolları axtarılıb və bu istiqamətlərdə mühüm sənədlər imzalanıb.

Bakıda keçiriləcək COP29-undan da bu baxımdan təxribat əhəmiyyətli təşkilatının vurğulanınca çıxış edənlər ötən il Birleşmiş Əmək Təşkilətlərinin Dubay şəhərində reallaşan COP28 tədbirində bir səra inkişaf etmiş və inkişaf etməkdə olaraq əməkçi arasında müyyən məsələlərlə bağlı yaranan fikir ayrılığının da Bakı toplantısında aradan qaldırılacağına, bununla borabər iqlim dəyişikliyi, əmənovi və alternativ enerji resurslarının geləcək istehsalı, habelə istehlakı ilə bağlı vacib qarşolların qəbul ediləcəyinə əminliklərini vurgulayıblar.

Eko lojiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayevin media bilidiriyinə əsasən, Azərbaycan, Gürcüstan, Ruminiya, Macaristan və Bolqarıstanın Avropa ilkin mərhələdə 4 qıçavat "yaşıl" enerji ixrac edəcəyi layihənin texniki-iqtisadi əsaslanımdırmasının ilin sonuna dek yekunlaşdırılması planlaşdırılır. Layihənin texniki-iqtisadi əsaslanımdırmasının ilkin hesabatı COP29 çərçivəsində keçiriləcək "Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi üzrə Liderlər Sammiti"ndə təqdim olunacağı nəzərdə tutulur.

COP29-da Qara dəniz-Xəzər-Avropa hidrogen marşrutu təqdim ediləcək



"Azərbaycan Respublikası, Gürcüstan, Ruminiya və Macaristan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tarafsızlıq haqqında Saziş" in imzalandığı 2022-ci ilin dekabr ayında etibarən layihə üzrə Nazirlər/Rəhbər Komitənin 8 iclasında keçirilib.

Nazirlərin sözlərinə görə, bu ilin sentyabrında qorargahi Buxarestdə yerləşən Birgə Müəssisə yaradıldı. Dəhlizin reallaşdırılması ilə bağlı proseslər gölən ilən başlanılmış planlaşdırılır. Bərpələnən enerji mənbələrinin artırmaqda olan payının ineqrasiya etmək üçün Avropaya güclü elektrik enerjisi interkonnektorları lazımdır. Bu, Avropanı həm rəqəmsal kommunikasiya, həm də enerji üçün Qara dənizi hər iki tərəfdən, həmçinin Xəzər dənizi regionunu ilə bağlayacaq vacib layihədir. Azərbaycan başlangıç nöqtəsi Mərkəzi Asiya olan yeni bir enerji dəhlizi təşəbbüsünə də vacib tərəfidir.

Hazırda "Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi"nin Mərkəzi Asiyaya qoşulması imkanı da müzakirə olunur. Bu işa dəhlizin Avropana təchizat təhlükəsizliyi, suvarma sistemlərinin istifadə etmək gerçəklişər.

"Yaşıl" biznes standartı

Iqtisadiyyat Nazirliyinin yanında Antiinħisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu "yaşıl" biznesin idarə edilməsi standartını təsdiqləyib.

Ölkədə korporativ "yaşıl" biznesin idarəedilməsi sistemləri üzrə yeni dövlət standartının tətbiq məsələsi və təşkilatlarla "yaşıl" biznes modelinin keçidi əsaslaşdırılacaq, həmin qurumların qlobal bazarda daha roqabətqabiliyyəti olmasına geniş imkanlar yaradacaq.

Yeni dövlət standartı, eyni zamanda, özündə müsələsə və təşkilatların ətraf mühitə mənfi təsirlərinin minimuma endirmək, resurslardan səmərəli istifadə etmək və ekoloji məsuliyyət xüsusiyyətlərinə daşıdır.

Bundan əlavə, müvafiq standart təşkilatların idarəetmə sistemlərində "yaşıl" maliyyə idarəetmə, dayanıqlı təchizat zənciri, ekoloji dayanıqlılıq və ekoloji in-



novasiyalar kimi əsas prinsiplərin tətbiqini stimulalaşdıracaq.

Bibiheybət gəmi təmiri zavodu günəş enerjisi ilə işləyir

Bibiheybət gəmi təmiri zavodunda 512 kvadratmetr əraziyə hər biri 690 Vt olmaqla, 162 ədəd günəş paneli quraşdırılır. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin məlumatında sistemin günəş panelləri, invertör, kabelləşmə, "SCADA" idarəetmə qurğusu və saygacdan ibarət olması bildirilir. Qeyd edilib ki, buradakı invertör qurğusuna 10 il, günəş panelləri isə 25 il zəmanət verilib.



Hesablamalara görə, Abşeronda il ərzində 2200-2400 saat günsüz hava şəraitidir. Buna görə də zavodda quraşdırılan sistem vasitəsilə il ərzində 240-260 MWh elektrik enerjisini istehsal edilməsi gözlənilir.

Səhifəni hazırladı:
Vəqif BAYRAMOV
XQ

Maral Poladova - 75

Elmi jurnalistikamızın tanınmış nümayəndəsi

Azərbaycan Mətbuat Şurasında tədqiqatçı-jurnalist, AMEA Ədəbiyyat İnstitutunun elmi nəşrlərinin məsul katibi Maral Poladovannan anadan olmasının 75 illiyi münasibətilə keçirilən yubiley mərasimində peşəkar mediamızın tanınmış qadın nümayəndosunun ölkənin elmi nəşrlərində çoxillik səmərəli fəaliyyətinə geniş nəzər salındı.



MŞ sədri Rəşad Məcid yubileyin jurnalisti səmimi təbrik edərək onun zəngin və mənalı ömrü yoluñdan söz açdı. O bildirdi ki, Maral xanımı jurnalistikaya hədsiz sevgi gətirib və yarımı orsən çoxdur ki, bu sahədə yorulmadan çalışır. Keçid dövründə mediamızın yasadığı çatınlıklara baxmayaq, həmkarımız mətbuatdan uzaqlaşmayıb, müstəqillik dövrü jurnalistikamızın inkişafına öz töhfəsinə verib. Bütün bunlar ona elmi-mədəni ictimaliyətin və genis oxucu dairəsinin dörən hörmətinə qazandır.

Rəşad Məcid milli jurnalistikamızın inkişafında çoxillik səmərəli xidmətlərinə görə Maral Poladovaya MŞ-nin yubiley diplomunu təqdim etdi.

MŞ Ahil Jurnalistlər Məclisinin səd-

ri, "Xalq qəzeti"nin baş redaktor müavini Tahir Aydınoğlu yubiliyara yaşı nasıl həmkarlarının təbrik və ehtiramını çatdırıraq onun yaradıcılıq biografiyاسını təqdim etdi.

Bildirildi ki, 1949-cu ildə Goranboy rayonundan anadan olmuş Maral Poladova 1966-ci ildə orta məktəbi bitirdikdən sonra, o vaxtın əmək stajı tələbinə uyğun olaraq, rayonda çıxan "Mübariz" qəzeti redaksiyəsində korrektor vazifəsində çalışıb. 1968-ci ildə ali jurnalist təhsili almış arzusuna qovuşmuş gənc qəlam sahibi 1973-cü illərdə isə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. İlk dövrü AMEA Əlyazmalar Fondunda fəaliyyətə başlayan jurnalist tələyi bir dəfəliklə elmi publisistiya baglayıb.

TRÜSTƏMLİ
XQ

Yeni filmlər

"Sarı gəlin" TDT mükafatı aldı

Qədim Türk mədəniyyətinin zəngin irs olaraq gələcək nəsillərə ötürülməsi və bu irlərin qorunub saxlanılması məqsədilə keçirilən IX Türk Dünyası Sənədli Film Festivalı uğurla başa çatıb.

Bir müddət önce Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət dəstəyi Agentliyinin maliyyə yardım ilə "Qəribi Azərbaycan: maddi və mədəni irləriniz" adlı layihə çərçivəsində çəkilən "Sarı gəlinin sorağında" filmi də festivalda tammetrajlı sənədli filmlər kateqoriyasında final mərhələsində iştirak üçün seçilmişdi.

Azərbaycan Kinematografcılar İttifaqı tərəfindən 2023-cü ildə çəkilmiş filmin süjet xətti "Sarı gəlin" xalq mənşənin mənşəyi yönündə araşdırmacların, bu barədə xalq arasında yaranmış rəvayətlərin, əfsanələrin üzərində qurulsa da, əsas məqsəd əzli torpaqlarımızdakı maddi-mədəni irlərimizin təhlqidir. Filmdə Hikmet Babaogluunun "Akdamardan Sarı gəlinadək" əsəri əsasında qurulmuş bədi səhnələrdə Qıpçaq qızının (Sarı gəlin) obrazını Aytac Zeynalova, Oğuz İğidi (Sinan) obrazını isə İsmayılov Cəfərov canlandırb. Çəkilişləri Bakı, İsmayıllı, Gədəbəy və Kolbəcərdə aparılan filmin ssenari müəllifi Füzuli Sabiroğlu, quruluşçu rejissoru Mübariz Nağıyev, quruluşçu operatoru Fahir



Səmədoğlu, prodüseri Oli İsa Cabbarovdur. Layihənin rəhbəri Azərbaycan Kinetografcılar İttifaqının sədri, Xalq artisti Rəsim Balayevdir.

Nəhayət, qarda ölkədən gözönünlənən şad xəbər alınb. "Türk mədəniyyəti və Türkçənin dünyaya baxışı" məzvurunda keçirilən festivalın mükafatlandırma mərasimində elan edilib ki, "Sarı gəlinin sorağında" Türk Dövlətləri Təşkilatı Modern İpək Yolu Turizm Kuşağının xüsusi mükafatına layiq görürlüb. Mükafat filmi rejissoru Mübariz Nağıyevə təqdim olunub. Bu barədə danışmaq üçün filmi ssenari müəllifi Füzuli Sabiroğlu ilə əlaqə saxlaşdırıb. O dedi:

— Əvvəlcə hədəsiz dərsəcədə sevindiyimi bildirərək deyin ki, başlıca ideyaya nail olmaq üçün etnoqrafiya və folklorlardan köməkçi vasitə kimi istifadə edilmiş film festival iştirakçılarına olduqca xəş təssüratı sağlıyıb. Əks halda ciddi münsiflər onu farqlandırmazdilar.

Qeyd edim ki, "Qəribi Azərbaycan: maddi və mədəni irləriniz" layihəsi 2 hissədən ibarətdir — sənədli filmən və "western-azerbaycan.az" saytının yaradılması. Bəzim filmə 1930-cu illərdə İrvanda tarixi abidələrimizin dağıdılması, yeni şəhər yaratmaq adı altında şəhərin möhvə edilməsi ilə bağlı kadrular yer alıb. Filmin bədii səhnələrində aktyorlarımız Qıpçaq qızını və Oğuz İğidi obrazlarını ustalıqla canlandırıblar. Filmdə, həmçinin vaxtilə Qəribi Azərbaycanda yaşamış və işləmiş, orada mövcud olmuş Azərbaycan ədəbi-mədəni mühiti, o ərazilərin tarixinə yaxınlaşan bolad olan, bu istiqamətdə araşdırmaclar aparan tədqiqatçıların da fikirlərinə yer verilib. Eləcə də 1930-cu illərdə dair arxiv kadrlarından və Moskvadan əldə edilmiş materiallardan istifadə etmişik.

Sonda müsahibimiz bu istiqamətdə yaradıcılıq axtarışlarını davam etdirəcəkləri ni söylədi.

XQ



Gəncə kuklaçıları Almatıda

II Almatı Beynəlxalq Kukla Teatrları Festivalı başlanıb. Budəfski sənət bayramında Çin, Rusiya, Polşa, Cəxiya, Bolqarıstan, Gürcüstan, Türkiyə, Özbəkistan və Qazaxıstanın on yaxşı kukla teatrı kollektivləri ilə bərabər, Azərbaycan təmsilçiləri də iştirak edirlər.

Festivali Qazaxıstan Dövlət Kukla Teatrı Almatı şəhər rəhbərliyinin dəstəyi ilə keçirir. Məqsəd seyrçılara çağdaş kukla tamaşalarını təqdim etmək, beynəlxalq yaradıcılıq əlaqələrini gücləndirmək və sahədə yaradıcı ideyaları dəstəkləyəcək platforma yaratmaqdır.

Gəncə Dövlət Kukla Teatrının direktoru, Əməkdar artist Fərxiyəl Paşayev bildirib ki, festival çərçivəsində qeyri-adi kukla personajları ilə müxtəlif ab-havada tamaşaların nümayisi maraqla la qarşılanaqca şübhə yoxdur. Onun rəhbərlik etdiyi kollektiv qardaş ölkədə Azərbaycanın Xalq şairi Rosul Rzanın şeirinin mötəvviləri əsasında sohneleşdirilmiş "Ana qaz" tamaşası ilə təmsil olunur. Birhissəli uşaq tamaşasının quruluş müəllifi və musiqi tərtibatçısı teatrın baş rejissoru Şamil Məmmədli, quruluşçu rəssamı Məhəmməd Hacıyevdir. Tamaşada osas rolları Zülfiyyə Əliyeva, Şamil Məmmədli, Nahidə Namazova, Səməd Xanşəhəmov, Yeganə Məmmədova, Elmar Vəliyev, Nərimən Şərifsova və Məhəmməd Hacıyev ifa edirlər. Beynəlxalq Kukla Teatrları Festivalı çar-



civəsində maarifləndirici yaradıcılıq görüşləri və ustad dörsələri da keçiriləcək.

XQ

22 oktyabr 2024-cü il, çərşənbə axşamı

Xalq qəzeti

Tərbiyəçi-müəllimlərin bilik-bacarıq sınağı

Oktabrın 19-u və 20-də ölkə üzrə ilk dəfə məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən pedaqoji heyətin diaqnostik qiymətləndiriləməsi keçirilir. Əvvəllər məktəbəqədər təhsil müəssisələri yerli icra həkimiyəti orqanlarının tabeliyində olduğu üçün tərbiyəçi-müəllimlərin çoxu kolleç məzunları və sadəcə, orta məktəbi bitirənlər idid. Onların az qismi bu sahənin mütxəssisləri idi.



Nəticədə, körpələrin təcrübəsiz işçilər etibar olunması, usaqların incidiləşməsi, gün-lük normalların yerinə yetirilməməsi kimi neqativ hallar çıxalmış, ictimai narazılığın əsaslı qulluqcuası İsrəfil Qurbanov, Əməkdar journalist Rəhim Hüseynzadə, AMEA-nın Folklor İnstitutunun şöbə müdürü Əli Şamil, journalist Əfruzxanın Fərzəliyev, AMEA Ədəbiyyat İnstitutunun baş mütxəssisi kimi davam etdirir, bir elm ocağının jurnalının məsul katibidir. Maral Poladova 1984-cü ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. O, "Qızıl qələm", "Həsən Zərdab" və digər yaradıcılıq mükafatlarına layiq görüldü.

Yubiliyarlardan uzun illər birlikdə çalışan tənənmiş jurnalist, AMEA Ədəbiyyat İnstitutunun baş mütxəssisi Ülker Hüseynova, tələbə yoldaşlarından — Əməkdar təhsil qulluqcuası İsrəfil Qurbanov, Əməkdar journalist Rəhim Hüseynzadə, AMEA-nın Folklor İnstitutunun şöbə müdürü Əli Şamil, journalist Əfruzxanın Fərzəliyev, AMEA Ədəbiyyat İnstitutunun elmi katibi Aygün Bağırlı, şöbə müdürü Təhsil Tələbəvə, adəbiyyatşunas Mənzər Niyazlı, Ahil Jurnalistlər Məclisinin şöbə müdünü Əminə Yusifqizi, MŞ-nin əməkdaşı İlqar Tağıyev və digər çıxış edənlər Maral Poladovani həssas, səmimi insan, sadıq dost, yurdsevər ziyanlı, kamıl jurnalist kimi səciyyələndirdilər, ona möhkəm cansağlığı və yeni uğurlar arzuladılar.

Sonda Maral Poladova səmimi təbriklərə, verilən dəyərə, göstərilən ehtiramına və xoş arzulara görə təşəkkürün bildirdi.

— Bu məqsədlə də ciddi hazırlıq işləri aparılıb. Bağçalarda çalışan pedaqoji heyətin peşəkar inkişafı əsas hədəflərimizdəndir. 2022-ci ildən məktəbəqədər təhsil müəssisələrindən çalışan pedaqoji heyət üçün təlimlər keçirilir. Bu gün qədər, toxumın, 10 min tərbiyəçi-müəllim və metodist təlimlərdə iştirak edib. Təlimlərin məqsədi pedaqoji heyəti məktəbəqədər və Ümumi təhsil üzrə Dövlət Agentliyinin birbaşa nəzarətinə keçdi. Bundan sonra bilik və səriştisli kifayət etməyən tərbiyəçilərin ixislişsiz kadrularla əvəzlənilməsi başlanıldı.

Bugünlərdə prosesin test imtahanı mərhələsi respublikamızın müxtəlif şöbə rəyə yaradınları üzrə 28 imtahan mərkəzindən təşkil olunub. Diaqnostik qiymətləndirilmədən 90 faiz davamıyyət qeyd olunub. İmtahanlarda, ümumilikdə, 13 minə yaxın tərbiyəçi-müəllim və metodist iştirak edib. Elm və Təhsil Nazirliyi yanında İctimai Şuramızın üzvü Rəsulova XQ-yə açıqlamasında dedi:

— Bu diaqnostik qiymətləndirilmədən sonra pedaqoji heyətin təlim ehtiyaclarını müyyəyən edərək sertifikasiatlaşdırma prosesini hazırlanır. 3 il ərzindən təlimlərdən təlimlər keçirilir. Elm və Təhsil Nazirliyi yanında İctimai Şuramızın üzvü Rəsulova XQ-yə açıqlamasında dedi:

— Bu diaqnostik qiymətləndirilmədən sonra pedaqoji heyətin təlim ehtiyaclarını müyyəyən edərək sertifikasiatlaşdırma prosesini hazırlanır. 3 il ərzindən təlimlərdən təlimlər keçirilir. Elm və Təhsil Nazirliyi yanında İctimai Şuramızın üzvü Rəsulova XQ-yə açıqlamasında dedi:

— Bu diaqnostik qiymətləndirilmədən sonra pedaqoji heyətin təlim ehtiyaclarını müyyəyən edərək sertifikasiatlaşdırma prosesini hazırlanır. 3 il ərzindən təlimlərdən təlimlər keçirilir. Elm və Təhsil Nazirliyi yanında İctimai Şuramızın üzvü Rəsulova XQ-yə açıqlamasında dedi:

— Bu diaqnostik qiymətləndirilmədən sonra pedaqoji heyətin təlim ehtiyaclarını müyyəyən edərək sertifikasiatlaşdırma prosesini hazırlanır. 3 il ərzindən təlimlərdən təlimlər keçirilir. Elm və Təhsil Nazirliyi yanında İctimai Şuramızın üzvü Rəsulova XQ-yə açıqlamasında dedi:

— Bu diaqnostik qiymətləndirilmədən sonra pedaqoji heyətin təlim ehtiyaclarını müyyəyən edərək sertifikasiatlaşdırma prosesini hazırlanır. 3 il ərzindən təlimlərdən təlimlər keçirilir. Elm və Təhsil Nazirliyi yanında İctimai Şuramızın üzvü Rəsulova XQ-yə açıqlamasında dedi:

— Bu diaqnostik qiymətləndirilmədən sonra pedaqoji heyətin təlim ehtiyaclarını müyyəyən edərək sertifikasiatlaşdırma prosesini hazırlanır. 3 il ərzindən təlimlərdən təlimlər keçirilir. Elm və Təhsil Nazirliyi yanında İctimai Şuramızın üzvü Rəsulova XQ-yə açıqlamasında dedi:

— Bu diaqnostik qiymətləndirilmədən sonra pedaqoji heyətin təlim ehtiyaclarını müyyəyən edərək sertifikasiatlaşdırma prosesini hazırlanır. 3 il ərzindən təlimlərdən təlimlər keçirilir. Elm və Təhsil Nazirliyi yanında İctimai Şuramızın üzvü Rəsulova XQ-yə açıqlamasında dedi:

— Bu diaqnostik qiymətləndirilmədən sonra pedaqoji heyətin təlim ehtiyaclarını müyyəyən edərək sertifikasiatlaşdırma prosesini hazırlanır. 3 il ərzindən təlimlərdən təlimlər keçirilir. Elm və Təhsil Nazirliyi yanında İctimai Şuramızın üzvü Rəsulova XQ-yə açıqlamasında dedi:

— Bu diaqnostik qiymətləndirilmədən sonra pedaqoji heyətin təlim ehtiyaclarını müyyəyən edərək sertifikasiatlaşdırma prosesini hazırlanır. 3 il ərzindən təlimlərdən təlimlər keçirilir. Elm və Təhsil Nazirliyi yanında İctimai Şuramızın üzvü Rəsulova XQ-yə açıqlamasında dedi:

— Bu diaqnostik qiymətləndirilmədən sonra pedaqoji heyətin təlim ehtiyaclarını müyyəyən edərək sertifikasiatlaşdırma prosesini hazırlanır. 3 il ərzindən təlimlərdən təlimlər keçirilir. Elm və Təhsil Nazirliyi yanında İctimai Şuramızın üzvü Rəsulova XQ-yə açıqlamasında dedi:

— Bu diaqnostik qiymətləndirilmədən sonra pedaqoji heyətin təlim ehtiyaclarını müyyəyən edərək sertifikasiatlaşdırma prosesini hazırlanır. 3 il ərzindən təlimlərdən təlimlər keçirilir. Elm və Təhsil Nazirliyi yanında İctimai Şuramızın üzvü Rəsulova XQ-yə açıqlamasında dedi:

— Bu diaqnostik qiymətləndirilmədən sonra pedaqoji heyətin təlim ehtiyaclarını müyyəyən edərək sertifikasiatlaşdırma prosesini hazırlanır. 3 il ərzindən təlimlərdən təlimlər keçirilir. Elm və Təhsil Nazirliyi yanında İctimai Şuramızın üzvü Rəsulova XQ-yə açıqlamasında dedi:

— Bu diaqnostik qiymətləndirilmədən sonra pedaqoji heyətin təlim ehtiyaclarını müyyəyə

Maraq dünyamız

İnsan necə dil açıb?

Səsdən sözə keçidin tarixçəsi

Hər doğulan uşaq dili yenidən kəş edir. Heyrətəcidi faktdır. Dilçi alımlar modern dillərin izlərini öncəki dillərdə tapıblar. Bu durum bizi tarixin dərin qatlarına aparır çıxarı. Bu dəfə məqsədimiz insan oğlunun dili necə yaratdıqına şahidlik etməkdir.



**Sahilsiz göy üzündə
çırınan əllər görünür.
Neçə lal dənizində
Əl boyda dillər görünür.
İlk insandan başlayan,
əsrərli çıxılan
sözün təməli danışır,
lalların əli danışır.**

Sözün təməli... Mahiyət bu söz bir-leşməsində gizlənir. İnsan dünyaya göldüyü andan dil bilgisi mexanizmi işə düşür. İbtidai dövrdə insan səs və hərəkətlərə danişmış. Sonra müəyyən çətinliklərlə qarşılışır və aşıyalara ad qoymağa başlayır. Beləcə, dil yaranır. S.R.Fisher dilin tarixini aşırıdarkan nəslə kəsilmiş insan növünləri - home habilis, home erectus - tədqiqata cəlb edir. Onların bir-birilə ünsiyyəti necə yaranıb? Alim belə düşünür ki, erektsusun dilinin bizim anladığımızdan danışq tərzi olması çox zəif ehtimaldır.

Sözlərin embrionik forması haqqında fərziyyələr, gümanlar əsrər boyu baş alıb gedib, amma konkret bir nəticəyə gəlməmişdir. Fisirin əsəri bu istiqamətdə aparılan arasdırmalarla təkən verən ipuçları ilə zəngindir. Danışmağı adam tapmayanda belə insan özüylə, itlə, pişiklə, çıçıklarla, quşularla danışır. Bu fasiləsiz iş və dənə monoloqları dilin inkişafını şərtləndirir amillərdir.

Qədim zamanlarda səyahətə çıxan səyyahlar dili olmayan heç bir qobiləyə rast gəlmədi. Qədim insan şikayetlərinə nail olmaqla üçün dili icad edib. Universal grammatika insan həyatının çatınlıkları ilə birləşdirən tərəfənək və tədrisən formalaşmağı başlayır.

Sərqiyya qışların dilini (Fəridəddin Ətar – "Məntiqüt-teyr"), meyvələrin dilini (Füzuli – "Səhbətül-əsmar") bilən şairlər yazıb-yaradılar. Əlbəttə, onlar insanda olan xüsusiyyətləri allegorik formada qışlara, meyvələri proyeysiya ediblər. Amma hər halda, onların təbiətinə dərindən bələd olublar. Nəsimi yazırı:

**Hər kimə Nəsimi sözünü
fəhm edə bilməz,
O, qışdır, ani Süleyman
bilir ancaq.**

O dövrdə hürufilərin özlərinə məxsus olan işarələr dili formallaşmışdır. Belə bir dilin yaranması onları təhlükəsizliyə üçün olduqca vacib idi və zərurətdən yaranmışdır. Sufi simvolikası bilməden Nəsimi şeirinin fəlsəfəsinə anlamaq qeyri-mümkündür.

Hər bir yazıçı, sair dil vasitəsilə alternativ bir dünyaya yaradır, ruhsal aləmlə bir əlaqə qurur. Yazıçı ham da adəbi dilin yaradıcılıq qüvvəsini artırır, bədii dil üçün yeni üfüflər açan söz ustasıdır. Sözün mənası sərhədlərini genişləndirmək yazılından dil qarşısında on mühüm vazifəsidir. Digər baxımdan, yazıçı da insandır və o da dünyaya gələndə heç bir dil bilmirdi. O da bütün insanlar kimi körpəlikdə instinktlərin köməkliyi ilə dil açıb. Dil homo sapiensin fövgələdə qabiliyyətini əks etdirir. Bu, ata-anaların övladlarına öyrətdiyi bir şey deyil, məktəbdə də öyrədilməz. İnsan düşüncəsinin instinctiv təbiəti dili bir instinct kimi görməyimizi çətinləndirir.

Texniki inqilablar işa dilin qarşısında daha geniş imkanlar açıd. Kommunikasiya, global dünya xalqlar arasında dil mübadiləsinə sürətləndirdi. Sözlər sərhədlər aşır, başqa dillərdə yuva qurur və o dilin tərkib hissəsinə çevirilir. Bu, tamamilə yeni bir paradigmə diktik edir. Bu gün az qala, komputerlər insan düşüncəsinini əvəz etməyə can atır. Kompüterlərin şübhə olub-olmaması, kainatımızın bir növ simulyasiya olub-olmaması, ağılın insanların unikal keyfiyyəti olub-olmaması və ya çoxşayın üzərində çəkilən kərə yağı kimi kainatın hor tərəfinə yayılıb-yayılmadığı barədə müzakirələr yanraşmağa başlayır.

Əksər filosoflar inanırlar ki, təcrübəmiz kəllə stümüyümüzdə kildilən və kənardə tamamilə fərqli bir realliğin etibarlı bir təmsilçisidir. Bize təlqin edilir ki, rəng, qoxu və səs yalnız başımızda olur. Bununla belə, nevroloqlar no bas verdiyini görək üçün beynimizin içərisində baxıdında, elektrik impulslarını mübadilə edən və kimyvi maddələr buraxan milyardlarla neyəsən təsdiq edirler.

Bəs il avval, təsadüfi bir söhbətdə Tim Parks bu şəhəri alt-üst edən radikal yeni şürə nəzəriyyəsi ilə qarşılışdır. Bu fakt onu həmin məraqlı mövzuya haqqında kəşflər axtaraşına çıxardı.

Amma nəticələr ölkədə, eləcə də dünən yada birmənəli qarşılışmadı. "European Pravda"nın məlumatına görə, Prezident Maya Sandu seçki qarşlığında çıxışı zamanı bildirib ki, seckilər ciddi saxtakarlıq olub və hökumətdə səslərin böyük miqyasda satın alınmasına dair sübutlar var: "Bizim bu cinayətkar qrupların 300.000 səs almağı hazır olduğuna dair aydın sübutları var", "bəyinməmiş miqyasda saxtakarlıqdır". Onun sözlərinə görə, "azadlıq və demokratiyaya misli görünməmiş hücum" bir neçə ay davam edib və bunun arkasında "on milyonlarla avro, yalan və təhlükələrə ölkəməsi hücum edən" cinayətkar dəstələr və xarici qüvvələr danışır.

ABŞ-nın milli təhlükəsizlik məsələləri üzrə sözçüsü Con Kirby işə birbaşa Rusi-

yanı Moldovada referendumda müdaxilədə ittiham edib: "Rusiya Moldovanın seckilərini və onun Avropana integrasiyasını pozmaq üçün fəal işləyir. Son bir neçə ayda Moskva Moldovada prezident seckilərini təsir etmək üçün milyonlarla dollar öhdəliyi götürür".

Amma rəsmi Moskva səslərin Avrointeqrasiya tərəfdarlarının xeyri artmasını anomali vəziyyət kimi qiymətləndirir. RF Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib: "Kreml Moldovanın hazırlı Prezidenti Maya Sandu verilen səslərin

Moldovalılar prezident seçə bilmədilər

Avropa İttifaqına işə "hə" deyildi



faqına daxil olmasına "yox" deyib.

Moldova Mərkəzi Seçki Komissiyası bi bi noticəni faktiki olaraq tanımış, həm də ölkənin gələcək Avrointeqrasiyasına dair referendumu etibarlı hesab etmişdi. Onun etibarlılığını təsdiq etmək üçün aza 33 faiz iştirak tələb olunurdu, amma bu rəqəm 51,57 faiz təşkil edirdi.

Amma nəticələr ölkədə, eləcə də dünən yada birmənəli qarşılışmadı. "European Pravda"nın məlumatına görə, Prezident Maya Sandu seçki qarşlığında çıxışı zamanı bildirib ki, seckilər ciddi saxtakarlıq olub və hökumətdə səslərin böyük miqyasda satın alınmasına dair sübutlar var: "Bizim bu cinayətkar qrupların 300.000 səs almağı hazır olduğuna dair aydın sübutları var", "bəyinməmiş miqyasda saxtakarlıqdır". Onun sözlərinə görə, "azadlıq və demokratiyaya misli görünməmiş hücum" bir neçə ay davam edib və bunun arkasında "on milyonlarla avro, yalan və təhlükələrə ölkəməsi hücum edən" cinayətkar dəstələr və xarici qüvvələr danışır.

ABAŞ-nın milli təhlükəsizlik məsələləri üzrə sözçüsü Con Kirby işə birbaşa Rusi-

Pasha ƏMİRCANOV

XQ

Alimlərimiz Daşkənddə təhsil konfransında

Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetində "Müasir təhsil və mənəvi-əxlaqi tarbiyənin aktual problemləri: beynəlxalq təcrübə və innovasiya" mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.



Universitetin prorektoru, professor Fিruzə İkramxanova qonaqları və iştirakçıları salamlayaraq konfransın önemindən söz açıb.

Elmi məclisde Azərbaycan, Fransa, Rusiya, Qazaxstan, Qırğızistan, Tacikistan alımları, tədqiqatçılar, aspirantlar "Şərq və Qərb mütsəkkirlerinin təlim və tərbiyə haqqında pedagoji fikirləri", "Təhsil prosesi zamanı şagird və tələbələrdə mənəvi-əxlaqi keyfiyyətlərin formalaşması", "Beynəlxalq təhsil sistemi və mənəvi-əxlaqi tərbiyə təcrübələri", "Şagird və tələbələrin mənəvi-əxlaqi keyfiyyətlərin formalaşmasında ailə, camiyyət, təhsil müəssisələrinin rolü: problemlər və həlli yolları", "Təhsil islahatları və mənəvi-əxlaqi tərbiyəsi innovativ yanaşma" mövzusunda çıxış ediblər.

Özbəkistandakı Heydər Əliyev adına

Mədəniyyət Mərkəzinin "Azərbaycan diliñin töhrisi və töbliği" layihəsi çərçivəsində Daşkənd Dövlət Şəhərsənət Universitetinin Azərbaycan dili müəllimi, filologiya üzrə folsəfə doktoru Mətanət Xudiyeva

"Təhsil sahəsində əməkdaşlıq və perspektivlər" mövzusunda çıxış edib. O çalışdırı universitetin Azərbaycanlı ali təhsil ocaqları ilə əməkdaşlıq qurmasının önemindən söz açıb.

Sonda konfrans iştirakçıları təhsil müəssisələrindəki təlim-tərbiyə üsulları, təhsil sisteminin keyfiyyətinin yüksəldilməsi, düzgün pedagoji təcrübələr barədə fikir mübadiləsi aparıblar.

Qulu KƏNGƏRLİ,
XQ-nın Türküstən müxbiri

Daşkənd

Lənkəranda Hərbi Prokurorluğun Sərhəd Xidməti ilə birgə görüşü

Ümummilli lider Heydər Əliyevin ilk dəfə hakimiyyətə gəlmişinin 55-ci ildönümü və ölkəmizdə 2024-cü ilin "Yaşlı dünya naməsə həmrəyliyi" elan edilməsi haqqında Azərbaycan Prezidentinin 2023-cü il 25 dekabr tarixli sərəncamının icrası ilə əlaqədar Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxsləri və Dövlət Sərhəd Xidmətinin yüksək rütbəli hərbi qulluqçuları Lənkəran şəhərində şəhər rəhbərliyinin iştirakı ilə birgə tədbir keçirib.

Azərbaycan Respublikası Hərbi prokurorun böyük köməkçisi - mətbuat xidmətinin rəhbəri, baş adlıyə mürşəviri Firdə Əliyev Baş prokuror Kamran Əliyevin və Hərbi prokuror Xanlar Vəliyevin tövsiyələrini şəxsi heyətə çatdırıb.

Sonra Firdə Əliyev, Hərbi Prokurorlu-



ğun idarə rəisi, adlıyyə polkovnik Natiq Həsənov, Lənkəran hərbi prokuroru, adlıyyə polkovnik Elşən Əli-Məmmədov, polkovnik Əli Əliyev, polkovnik Anar Ağabəyov, polkovnik-leytenant Mütəsədiq Əsədov və digər şəxslər çıxış ediblər. Onlar müştəqillik yolumuzu və firavan istiqbalmızı nurlandıran Ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığından, xalqımız və dövlətimiz qarşısındaki müstəsna

xidmətlərindən, Prezident İlham Əliyevin rəhbərliyi ilə son 21 ildə ölkəmizdə görülen misilsiz işlərdən, qazanılan uğurlardan Bircinci vitse-prezident Mehriban Əliyevanın dəstəyindən və xalqımızın müdrikliyindən səhəb açılıb.

Görüş hüquqi-maarrifləndirici çıxışlarla davam edib, suallar cavablandırılıb. Sonda aqarlar skiləb.

XQ

FETÖ terror təşkilatı başçısının ölüm xəbəri

Türkiyənin media qurumları oktyabrın 21-də "Paralel dövlət" – FETÖ terror təşkilatının başçısı Fətullah Gülenin ölüm xəbərini yayıb.

NTV, "CNN Türk" və "HaberGlobal" Gülenin olultularının nəzarətində olan informasiya resurslarına, habelə cinayətkar təşkilat üzvlərinin sosial şəbəkələrdə dərc

edilmişlər istinadla bildirib ki, 84 yaşlı FETÖ lideri bazar günü axşam ABŞ-də dünyasını döyişib.

Cinayətkar təşkilatın rəhbəri 1999-cu il

martın 21-də müalicə bəhanəsi ilə ABŞ-ya

qəçip və o vaxtdan Pensilvaniyada yaşayırdı. Son illərdə həkimlər Gülən böyək çatışmazlığı, şəkərlə diabet və demensiya diaqnozu qoymuşdular.

Türkiyənin rəsmi strukturları hələlik bu məlumatı şərh etməyib.

Özbəkistandakı Heydər Əliyev adına

